



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 2 fevral 2017-ci il Cümə axşamı № 23 (6637) Qiyməti 60 qəpik

Xəbər

Rusiyada azərbaycanlı avtoriteti güllələyib öldürdülər

yazısı sah.14-də

Gündəm

Milli Məclisdə müharibə və İrəvanın qaytarılması çağırışları



Parlamentin yaz sessiyası gərgin başladı, Siyavuş Novruzov tənqid etdi edən həmkarlarına xəbərdarlıq etdi

yazısı sah.4-də

“Varlıkların benzini” yenə bahalaşdı...

yazısı sah.15-də

Nazirimizin İsraildə 50 kilogram ətlə yaxalanması...

yazısı sah.7-də

Jurnalistlərin Cocuq Mərcanlı səfərinin təşkili təşəbbüsü

yazısı sah.3-də

Sülh platformasının Azərbaycan üçün əhəmiyyəti nədir...

yazısı sah.5-də

Dövlət qurumları qarlı günlərdə problemlərin olmayacağı deyir, amma...

yazısı sah.15-də

Ehsan Zahidov DİN-in mətbuat xidmətinə rəis təyin olundu

yazısı sah.2-də

Nazirdən “Artıq vergi ödəmələri” etirafı - niyə yiğilirdi, niyə dayandırılır?

yazısı sah.13-də

Hakimiyyət çoxdan “unutduğu” müxalifəti yada saldı

yazısı sah.10-də

Facebookda status yazmaq müxalifətçilik və mübarizədirmi...

yazısı sah.10-də

Bakıda saxta diplomu 700 manata satan şəxs tutuldu

yazısı sah.14-də

“Freedom House”un Azərbaycan haqda tənqid hesabatına ikili baxış

yazısı sah.12-də

Müsəlman qonşumuz təcavüzkara qucağını genişləndirir

SƏRKİSYAN TEHRANDA - DÜŞMƏNİN BAKIYA YENİ İSMARISI, REVANS YANĞISI...

Erməni müdafiə nazirinin İrana 3 günlük səfərinin pərdəarxasında nələr var?; **Ekspert:** “İrəvanın revans planlarına ən güclü zərbə Azərbaycanın preventiv zərbələri olacaq...”



musavat.com
Toğrul İsmayıllı

yazısı sah.8-də

Azərbaycanda terror planlaşdırın dəstə məhv edildi - ölkə təhdid altında

Bir gündə daha 4 terrorçu öldürüldü; son 5 ayda respublikada əməliyyatlar zamanı 9 terrorçunun həyatına son qoyulub

yazısı sah.5-də

Mehman Əliyev: “Prezident dəyişikliklər olacağınnan anonsunu verib”

yazısı sah.3-də



Vüdat Zeynalov dövləti necə yağmalayıb - 43 milyonluq mülkün siyahısı

yazısı sah.6-də



“Serj Sərkisyan psixoloji xəstədir” - Bakıdakı erməni jurnalistdən şok açıqlamalar

yazısı sah. 11 və 12-də



Prezident İlham Əliyev Martin əvvəlində İrana səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyev Martin əvvəlində İrana səfər edəcək. APA-nın məlumatına görə, bunu İrəmən Azərbaycandakı səfiri Cavad Cahangirzadə söyləyib. "Görüş zamanı müqavilələrin imzalanacağı gözlənilir. Hazırda bunun üzərində iş aparılır", - deyə o bildirib.

Səfər İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehran-da üçtərəfli görüşünün keçirilməsi ilə bağlı hazırlıqların aparıldığından da deyib.



Kimsəsiz şəxslər soyuq hava şəraiti başa çatanadək xəstəxanalarda saxlanılacaq

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda ahl və kimsəsiz şəxslərin hospitalizasiyası işini daha da yaxşılaşdırmaq məqsədilə müvafiq əmr imzalayıb. "Report"un məlumatına görə, havaların xüsusilə soyuq keçməsi ilə əlaqədar yaşayış yeri olmayan kimsəsiz şəxslər təcili tibbi yardım tərəfindən təyin edilən birləşmiş şəhər xəstəxanalarına qatdırılır və orada yerləşdirilir.

Nazirlikdən bildirilib ki, onlara zəruri tibbi yardım, qida və müvafiq geyim təqdim edilir. Məlumatə görə, soyuq hava şəraiti davam etdikcə kimsəsiz şəxslər şəhər xəstəxanalarında saxlanılacaq, zəruri qayğı ilə əhatə olunacaqlar.

Qeyd edək ki, ötən il həmçinin Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsində Baş şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Birləşmiş Şəhər Xəstəxanalarının rəhbərlərinin iştirakı ilə keçirilən toplantıdan sonra ahl və kimsəsiz şəxslərin hospitalizasiyası işini daha da yaxşılaşdırmaq məqsədilə müvafiq qərar qəbul edilib.

Qüvvədən olan qərara əsasən, müəyyən yaşayış yeri olmayan kimsəsiz şəxslər görə təcili yardım xidmətinə çəqirış daxil olarken, xəstə təcili yardım tərəfindən müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə əlavə müayinələrə ehtiyac olduğu halda xəstə Bakı şəhərində yerləşən kliniki xəstəxanaların birinə aparılır, müayinələrdən keçirilir, ehtiyac olarsa, həmin klinikaya hospitalizasiya edilir.

Klinikaya hospitalizasiya ehtiyac olmadığı halda xəstə, növbətçilik principinə uyğun olaraq, 6, 7, 18, 26, 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarından birinə çatdırılır. Bu məqsədə həmin xəstəxanalarda təcrübəli həkimlərdən ibarət növbətçilik təşkil edilir.

Qeyd olunan tibb müəssisələrində müvafiq müalicə kursu keçidkən və vəziyyəti stabiləşdikdən sonra xəstə, ərazi principi gözlənilməklə, təcili yardım vasitəsilə Bakı şəhərinin digər BŞX-lərindən birinə köçürülür.

"Qaya Mətbuat Yayımları" MMC!

- İstənilən qəzet və jurnallar həm də sərfəli qiymətə:

- Əgər siz qəzet və jurnalların rahatlılıqla evinizə və ya ofisiñə çatdırılmasını;

- Mətbati alıqdan sonra abunə haqqını ödəmək və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;

- Tırajinizda lazım gəldikdə dəyişikliklər etmək;

Ən başlıcası ayda 26 dəfə nəşr olunan

"Yeni Müsavat" - 0.60 AZN

və bundan əlavə 2500 adda yerli

ve xarici nəşrlər.

- Abunə yazılımaq üçün uzağa getmek lazımdır.

Telefonla zəng etməyiniz kifayətdir:

Bakı şəh. 564-63-45; 598-35-22

- Respublikanın digər böyük şəhərlərinə də abuna qəbul olunur.

Ehsan Zahidov DİN-in mətbuat xidmətinə rəis təyin olundu

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu barədə əmr imzalayıb.

Əmrə əsasən DİN-in mətbuat xidmətinin rəisi müavini, polis polkovnikı Ehsan Zahidov tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin rəisi təyin edilib.

DİN-in mətbuat xidmətinə yeni təyinatı təsdiqləyiblər.

Qeyd edək ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl teqədüdə göndərilib.



Müdafia Nazirliyi Hərbi Prokurorluqla illik tədbirlər planı imzaladı

Müdafia Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında Silahlı Qüvvələrde hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayet hadisələrinin qarşısının alınması sahəsində 2017-ci il üçün bərpa tədbirlər planı imzalayıb.

Müdafia Nazirliyinin saytında bildirilir ki, əsasən, keçirilecek tədbirlərin yeri, icra vaxtı, icraya məsul qurumlar və şəxslər müyyən edilib.

İl ərzində Müdafia Nazirliyinin tabeliyində olan idarələr, birləş, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə vətəndaşların, hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə baxılması, eləcə də gənc əsgərlərlə fərdi tərbiyə işinin təşkili, şəxsi heyətin ümumiyyəti, milli dəyərlər, hərbi vətənpərvərlik və tarixi ənənlər ruhunda tərbiyə edilməsi, hərbi kollektivin möhkəmləndirilməsində kiçik komandirlərin rolü və bir sıra digər mövzularda mühəzirələr oxunacaq.

Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçuların və ərazi hərbi prokurorlarının iştiarəti ilə bir sırə mövzularda görüşlərin keçirilməsi de nəzərdə tutulub.

Rusiyada azərbaycanlı qətl törədib meyiti polisə apardı

Rusiyada Azərbaycan vətəndaşı tanımı qətəl yetirib. Virtuhalaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Rameşkovski rayonunda baş verib. Prokurorluğun məlumatına görə, avqustun 28-də Dulovskoe kəndində dava zamanı 43 yaşlı Azərbaycan vətəndaşı sərxos vəziyyətdə Nijeqoroddan gəlmış azərbaycanlı tanımı bıçaqlayıb.

O, aldığı zədələr neticəsində hadisə yerində ölüb. Cinayətkar qətli törətdikdən sonra öldürdüyü adamı da maşına qoyaraq Tver Mərkəzi Polis İdarəsinə apardı və etdiyi cinayəti etiraf edib.

Cinayət işi Rameşkovski rayon məhkəməsinə göndərilib. Hazırda qətli törədən azərbaycanlı 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Oqtay Əsədov deputatlara xəbərdarlıq etdi - iclasdan qəcdiqləri üçün

Məlik Məclis sadri Oqtay Əsədov deputatlara xəbərdarlıq edib. APA-nın məlumatına görə, Ə. Əsədov gündün birinci yarısı ilə müqayisədə ikinci yarısında deputatların sayınn az olduğunu bildirib. O. Əsədov belə hallara son qoyulmasına istəyib: "İcazə istəyən zaman icazə verirəm. Günlün ikinci yarısında qeydiyyat aparaq? Bizim iş yerimiz parlamentdir. Xahiş edirəm ki, bundan sonra bunu nəzərə alm".

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Münhəndə görüşə bilər

TƏT-in Minsk qrupunun həmsədrleri fevralın ortalarında Münhəndə təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırlanıb.

APA-nın məlumatına görə, bunu TASS-a açıqlamasında ATƏT-in Minsk qrupunun rusiyalı həmsədr İqor Popov deyib. O bildirib ki, həmsədrler konfrans çərçivəsində hər iki ölkənin xarici işlər nazirləri ilə ayrıilda məshəhət məsləhətlər aparmaq niyyətindədir: "Öğər nazirlər maraqla göstərsərlər, biz onları birge görüşünə təşkil edəcəyik".

Həmsədr qeyd edib ki, ötən yay Sankt-Peterburqda əldə olunan razılışmaya əsasən Dağılıq Qarabağ münaqışının həlli ilə bağlı Rusiya-Azərbaycan-Ermənistan formatı üzrə işlər davam etdirilir: "Bu yaxınlarda Dağılıq Qarabağ məsələsi Sergey Lavrova Edvard Nalbandyan və daha sonra Elmar Məmmədyarov arasında müzakirə olunub. Əger şərait tələb edərsə, üçtərəfli görüşün keçirilməsi imkani da yaranı bilər".

Xəzərdə batan neftçilərdən birinin meyiti Neftçalada tapıldı

Xəzərdə dənizinin Neftçala sahilində meyiti tapılan şəxsin itkin neftçilərdən biri olduğu açıqlanıb. APA-nın Mil-Muğan bürösünün məlumatına görə, fevralın 1-də səhər saatlarında sahildə meyiti tapılan şəxsin ötən ilin dekabr ayında 3 sayılı Neft Yığım Məntəqəsinin estakadasının ucması nəticəsində itkin düşən neftçilərdən biri - operator Hacıəliyev Həsənağa Hüseynağa oğlu olduğu bildirilir.



Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsində meyitin ilkin müayinəsi zamanı mərhumun iş yoldaşları buna təsdiqləyiblər.

Meyit araşdırma aparılması üçün Bakıya, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yola salınıb.

Qeyd edək ki, meyit dünən səhər saatlarında Neftçala rayonunun ikinci Mayak kəndi ərazisində, sahilde aşkarlanıb.

Azərbaycanda unun qiyməti bahalaşır

Azərbaycanda unun qiyməti artıb. Bu artım çörəyin qiymətini təsir edib. Ölkədə unun qiyməti 8,2 faiz bahalaşır. Un istehsal edən müəssisələr 50 kiloqramlıq 1 kisə unun qiymətini 24 manatdan 26 manat 15 qəpiyə qaldırıb. Unun bahalasması zəncirvari reaksiya yaradıb. Ölkədən ən müxtəlif çörək zavodlarının istehsal etdiyi çörəyin qiyməti artıb və ya çəkisi azalıb. Əgor əvvəller 50 qəpiyə alınan zavod çörəyini çəkisi 700 qram idisə, həzirdə çək 600 qrama qədər azalıb. Bu, faktiki qiymət artımdır. Bu hesabla 1 kiloqram çörəyin qiyməti manata yaxındır.

Məlumat üçün bildirik ki, Azərbaycanın ərzəq buğdasına illik tələbatı 3 milyon tondur, bir qədər de yerli istehsal var. Ancaq yerli taxıl aşağı keyfiyyəti olduğundan Azərbaycan ilde 1,5 milyon ton taxıl idxlərdir. Azərbaycana taxıl əsasən Qazaxistan və Rusiyadan idxlərdir.

Ölkədən ən böyük un istehsalçısı deputat Əsəbil Qasımovun ailəsinə məxsus olan "Karat holding"dir. Holding Azərbaycanın məhəsulları bazarına demək olar ki, nəzərat edir. Deputatın ailə şirkətinin qiymətləri qaldırmasının manatın qiymətdən düşməsi fonunda ölkədən ən çörəyin qiymətinə, çəkisine də birbaşa təsir edir.

Yada salaq ki, ötən ilin yanvarında da unun qiymətindən artım baş vermişdi. Həmin vaxt Əsəbil Qasımov bildirmişdi ki, manatın məzənəsinin deyişməsi ilə əlaqədar əhalinin sosial müdafiəsinə gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin tapşırıqına əsasən, büyudan idxlər və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-ci il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub ki, bu da çox vacib qərardır.

"Ən azı bir il müddətinə çörəyin və unun bahalasması sıfır bərədir"-deyə Əsəbil Qasımov vurğulamışdır.

Deputat onu da bildirmişdi ki, regionda ən ucuz çörək və un Azərbaycanda satılmaqdadır. Həmin dövrde İqtisadiyyat Nazirliyi de məlumat yayaraq daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiymətinin 21 manat 50 qəpiyə 22 manat 50 qəpiyə arasındadır, pərakəndə satış qiymətinin isə 23 manatla 24 manat arasında formalasdığını açıqlamışdır.

Ödördə unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörəyin 30 qəpiyə, 700 qramlıq çörəyin 40 qəpiyə satıldığı bildirilirdi.

Qeyd olunurdu ki, unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görülmələr.

Unun qiymətinin bahalasması ilə bağlı "Karat holding"da açıqlama vermedilər. Deputat Əsəbil Qasımov israrlı zənglərimizi cavab-sız qoymadıqdan məsələyə onun münasibətini öyrənə bilmədiq.

□ E.MƏMMƏDƏLİYEV

"Böyük sərvəti olan məmurlar pullarını kütləvi sekilde ölkədə çıxarırlar"

Mehman Əliyev: "Prezident dəyişikliklər olacağının anonsunu verib"

Prezident İlham Əliyevin yanvarın 30-da "Regionalların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda məmurlara ünvanlaşmış mesajlar gündəmdən düşmür. Ölkə başçısı öz işində nöqsana, soyğunçuluğa yol verən məmurların cəzalandırılacağınnan anonsunu verib.

Dövlət başçısı bildirib ki, məmurlar xalq üçün yaşayırlar, xalqın xidmətçiləridir, rüşvet-xorluqla məşgül olmamalıdır. İ. Əliyevin diqqətçəkən daha bir fikri də var. O qeyd edib ki, məmurların bəziləri nəticə çıxarmalar və onları da cəzası verilir və verilecəkdir.

Ekspertlər ölkə başçısının dediklərinin gələcək baxımından müsbət töhfələr verəcəyini deyirlər. Xüsusilə bu fikirlərin mart-aprel aylarında gözlənilən idarəetmədəki struktur islahatlarında bəzi məmurlara dərs olacağı vurgulanır. Digər tərəfdən, hazırda ölkədəki iqtisadi böhranda əsas səbəklərdən biri sayılan məmər təbəqəsinin bundan sonra fəaliyyətlərinə ciddi önəm verəcəkləri bildirilir.

"Turan" informasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, struktur islahatları ərefəsində bu tipli bəyanatlar olmalıdır: "Bu bə-



yanatlardan müəyyən nəticələr çıxarmaq olar. Hökumətin nəzarətində olan bir sıra məbuat orqanlarında bəzi məmurlar barensində xəbərlər dərc olunur. Amma bir məsələni nəzər almaq lazımdır ki, vaxtaşılı məmurlarla bağlı bu tipli hədələr olub. Lakin bu, heç bir dəyişikliyə gətirib çıxarılmışdır. Bu baxımdan, son bəyənatları islahatlarla bağlamazdım. Struktur dəyişiklikləri qırmazdır və mütləq olacaq. Çünkü Azərbaycanda vəziyyət kifayət qədər ağırdır. Güñü-gündən vəziyyət gərginləşir. Burada iki yol var: ya həkimiyət bu şəkildə davam edib özünü məhv edəcək, ya da dəyişikliklər gedəcək. Prezident dəyişikliklər olacağının anonsunu verib. Gözleyirəm ki, bu dəyişiklik yaz aylarında olsun.

Necə ki, Rusiya, Qazaxıstan kimi dövlətlərdə bu proseslər başlayıb. Hesab edirəm ki, Azərbaycanda da eyni vəziyyətdir. "Turan" rəhbəri dedi ki, söhbət islahatlardan gedir, bu dövr kifayət qədər bacarığı olan, işləmək istəyen, savadlı şəxslərin vəzifədə olmasına tələb edir: "Amma hazırda hökumətin yüksək vəzifələrində olanların eksəriyyəti bu keyfiyyətlərə malik deyillər. Varlanmaqdən, korrupsiya ilə məşğul olmaqdan, öz mənafelərini güdməkdən başqa heç bir iş bacarmırlar. Həkimiyət müşahidə olunan böhrəni sanki görmür. Azərbaycanda kifayət qədər iqtisadi institutlar var. Amma bunların hamısı iflic vəziyyətə düşüb. Bu institutların rəhbərliyində təm-

sil olunanların tam eksəriyyəti bacarıqsız, təsadüfi şəxslərdir. İndiki dövr onu göstərir ki, onların eksəriyyəti heç ne bacarmırlar. Bəlkə də bu şəxslər düşünürler ki, yiğidişim pulları gedib hansısa adda xərcləsəm, yaxud ölkəni tərk etsəm, daha yaxşı olar. Onu da qeyd edim ki, böyük sərvətə sahib olan məmurlar kütləvi şəkilde pullarını ölkədən çıxarırlar. Dolların bazarlarda olan durumu onu göstərir ki, ölkədən böyük məbləğlərdə kapital çıxarılır. Bu kapitalı kimlərin çıxardığını nə sizlər, nə də bizlər bilirik, yalnız onlar bilirlər. Əgər o məmurlar kapitallarını çıxarırlarsa, demək, ölkədən də çıxmaga hazırlırlar. Hesab edirəm ki, hər kəs düşünür kapitalımı necə ölkədən çıxarılmış, qoruyum. Çünkü neft erası deyil ki, pullar göydən tökülsün".

M. Əliyev Azərbaycanda məmurların fərdi şəkilde günahkar olduğunu söylədi: "Onlar məsuliyyət daşıyırlar. Amma nəzərə alaş ki, həmin məmurlar mövcud sistemin üzvləridir. O sistemin qaydaları ilə oturub-dururlar. Onların törtəndiyi cinayətlər razılaşdırılmış şəxsi qərarlardır. Onlar bu sistemə gəlməklə biliybər hara gəlirlər. Bütövlükde sistemdə anormal vəziyyət var. Bu sisteme kim gəlibse, avtomatik vəziyyətə düşməlidir. Bu baxımdan, onların şəxsi məsuliyyətləri ilə yanaşı, bütövlükde hakimiyətin də məsuliyyəti var. Ona görə biz islahatlardan danişanda sistemin dəyişməsindən danışırıq. Sistem dəyişəndə fəndlər də dəyişir. Nəticədə sistemə uyğun yeni şəxslər gəlirlər. Bu da yeni ya-naşmanın yaranmasına səbəb olur. Əgər sistem dəyişib, bular qalacaqsa, bu da problemdir. Əksi baş versa, yenə da problemdir".

□ Cavanşir ABBASLI

Kənddə bərəket, şəhərdə fəlakət

Xəlid KAZIMLI

Önədən bilinirdi ki, bu qış sərt keçəcək. Sinoptiklər hələ yay aylarından xəbərdarlıq edirdilər ki, bu qış son əlli ilin ən sərt qış olacaq.

Ötən ilin noyabrında, hələ payız ikən yağan qar sərt qışın xəbərdarlıq signali idi. Ondan sonra bir xeyli ilqəalan hava insanları sərt qışa dair şübhələrini dağıtdı, onun yerini "deyirler dəe, hansı sözləri düzdür ki, bu da düz ola" kimi fikirlər aldı.

Budur, sərt qış öz qar-boranı, çovşunu, buzu, şaxta-sıyla qapıdadır. İnsanlar hazırlıqsız və çəşqindirlər.

Əslində dünyanın hər tərəfində qar problem demekdir. Şimal ölkələrində də güclü qar yağışında yollar bağlanır, nəqliyyatın hərəkəti iflic olur, gediş-geliş çətinleşir, isitlik, enerji problemləri yaranır. Ancaq onlar qısa müddədə bu problemlərin öhdəsində gəlirlər. Çünkü hər cür hərəkətlər, müvafiq texnikaları var.

1 il iki ay önce İsveçin paytaxtı Stokholmda olanda şəhərdə az miqdarda qar yağmış, ərimişdi. Ancaq getdiyimiz yerlərdə fikir verdim ki, səkilər iri, dənəvər qum səpilib. Qum dənələri səkilərin estetik görünüşünü korlayır, şəhəri çirkli göstərir, üstəlik, ayaq altında qalib xırıldayırlar, narahatlıq yaradırı. Amma məlum oldu ki, bu qumu səkilərə ondan otrü sepipler ki, insanların ayağı sürüşməsin, yixilib travma almasınlar. "Qar mövsümü bitəndən sonra süpürüb yüksəldirəcərlər" - dedilər.

Bizdə isə yere 1-2 santimetr qar yağdımı, xəstəxanaların travmatologiya şöbələri səkilərdə sürüşüş yoxlan və xəsarət alan insanlarla dolub-dاشır. Ona görə ki, maşın yollarına (o da əsasən magistrallara) az-çox duz-qum səpilsə de, səkilərə baxan yoxdur. Hər kəs öz evinin, mağazasının önünü təmizləsə, təmizləyir, təmizləməsə, "gələn-gedənin nökəri deyiləm ki" deyə ekoistcəsine düşünsə, səkilər hokkey meydançası kimi olur.

Ölkəmiz ne qədər cənub diyarı sayılsa da, şimal yarımkürəsində yerləşir və şimaldan, Sibirdən, Balkandan gələn soyuq hava kütłələri daima buralara da çatır. Dağlıq rayonlarda qar mövsümü xeyli uzun çəkir, bəzən aran rayonlarına da qar yağır. Rayon yerlərində, kəndlərdə qar fəlakət deyil, bərəkətdir. Amma iri şəhərlərdə intensiv qar yağışı əsl fəlakətdir, insanlara problem yaradır, iztirab verir.

İşə, dərsə, xəstəxanaya, dükən-bazara gedən yüz minlərlə insan buz bağlamış yollarda, donub şüşə kimi olmuş səkilərdə əsir-yesir qalır, mənzil başına çatana qədər təhlükələrdən keçirlər. Demək, şəhər təsərrüfatı qışa daima hazır olmalıdır.

Bələ görünür ki, son 5-6 ilədə kückələri qardan təmizləmək üçün xeyli müasir texnika tədarük edilsə də, şəhər təsərrüfatı sisteminde kifayət qədər işçi olsa da, ya işin düzgün koordinasiya olunmaması səbəbindən, ya da səriştəsizlik üzündən bu sahədə problemlər, çatışmazlıqlar var.

Məsələ həm də ondadır ki, mənzil-kommunal təsərrüfatı idarələrində çalışan işçilərin tam eksəriyyəti təqaüd yaşı cıvarında olan qadınlardır və onlar şəhəri qardan, buzdan təmizləmək gücündə deyillər.

Çıxış yolu ya şəhər sakinlərinin qarlı günlərdə könüllü iməciliyə cəlb edilməsidir (qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyətinin başçısı Hacıbala Abutalibov bələ bir təşəbbüsle çıxış etmişdi), ya da müvafiq xarici təcrübəni öyrənmək və tətbiq etməkdir.

Məsələn, internet resurslarında Yaponiyanın qarlı kückələrini göstərən videolar var: yol kənarında 1 metrik, hətta daha qalın qar qalağı var, avtomobilərin hərəkət etdiyi yollar isə qupqurudur. Maşınlar sanki qar tuneli ilə hərəkət edir.

O cür şəhər saxlamağı, qar təmizləməyi, insanlara rəhatlıq yaratmayı, nəhayət, öyrənməliyik.

"Bizdə qar uzağı 2-3 gün olur" demek və bu işə başdansovdu yanaşmaq olmaz. Qar 2-3 günlük olsa da, bunun tez-tez yağan yağışı, il on iki ay əsib-sovuran küləyi var. Məqapolis bütün təbiət hadisələrinə hazır olmalıdır. Yerə payız qirovu qədər qar düşəndə tixac yaranmamalıdır.

Bu çətin iş deyil. Bundan ötrü dövlət büdcəsindən kifayət qədər vəsait ayrılmır. Yetər ki, aidiyati strukturlar ayrılmış vəsaiti təyinatı üzrə xərcləsinlər, vicdanla işləsinlər.

Jurnalistlərin Cocuq Mərcanlı səfərinin təşkili təşəbbüsü

Baş redaktor: "Jurnalistlər ora diplomatik korpus təmsilçiləri ilə birlikdə gedə bilərlər"



ra o torpaqlara ayaq basmaq, Qarabağımızın havasıyla nəfəs almaq böyük ruh yüksəkliyi olardı. Təsəvvür edirəm, oradan nə qədər gözəl reportajlar, bəlkə də hər biri bir əsər səviyyəsində olan yazılar hazırlanıb. Mənçə, jurnalistlər Cocuq Mərcanlıya diplomatik korpus təmsilçiləri ilə birlikdə gedə bilərlər. Bu, həm də onların ifadə olunan və olunmayan təssüratlarının nə zamansı qələmə alınmasına kömək edə bilər".

Baş redaktor dedi ki, tarixi yazmaq və onu gələcək nəsil-lərə ötürmək jurnalistlərin missiyasıdır. Miqyasından asılı olmayaq harada tarixi hadise baş verirse, jurnalistlər de orada olmalıdır.

□ E.SEYİDAĞA

məye layıqdir: "Jurnalistlərin səfərinin təşkili edilməsi və reallaşdırılması həm də əlavə stimulverici bir addım olardı. Yaxın illərin təcrübəsinə əsasla-

naraq deyə bilerəm ki, məsələ ilə bağlı Mətbuat Şurası belə bir təşəbbüsle çıxış edərsə, səfər gerçəkləşə bilər. Şəxsən mənim üçün uzun illərdən son-

Fevralın 1-də Milli Məclisin yaz sessiyası ilk iclasını keçirdi. Dövlət himminin oxunmasından sonra spiker Oqtay Əsədov sessiyanın başlanması münasibətlə deputatları töbrik etdi və onlara uğurlar arzuladı.

İntizam və Hesablayıcı komissiyaların tərkibi təsdiqləndikdən sonra Milli Məclisin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planının müzakirəsinə keçildi.

Deputat Zahid Oruc Azərbaycan və Belarus arasında Dağlıq Qarabağ qanunsuz sefər etdiyi üçün saxlanılan blogger Lapşınla bağlı gedən müzakirələrdən danışdı. "Erməni tərəfi bundan çox narahat olub" deyən Z.Oruc bildirdi ki, bu kimi səfərləri biz ancaq XİN-in "qara siyahıları" ilə tənzimləyirik. "Biz Gürcüstan kimi işgal olunmuş ərazilərlə bağlı qanun qəbul etməmiş" deyən deputat təklif etdi ki, Qarabağa getmək isteyənlərə viza verək: "Qoy Azərbaycan Qarabağa getmək istəyən insanları özü viza versin. Azərbaycan tərəfdən gedə bilməyəcəklər, amma Azərbaycandan viza alıqları üçün Ermənistən da onları Qarabağa buraxmayaçaq".

Z.Oruc Qafqaz Universiteti ilə bağlı yaranan problemlərdən bəhs etdi. Yüksek bal toplayıb bu ali məktəbə qəbul olunan tələbələrin sonrakı taleyinə diqqət çəkən deputat bildirdi ki, bu kimi məsələləri yerində çözəmək üçün Azərbaycanda ali təhsil haqqında qanunu qəbulu yaxşı olardı.

Z.Oruc özəlləşdirmə prosesi ilə bağlı da təklif verdi. "325 müəssisə özəlləşdirməyə qızartılmışdır. Bugündənə də 50 müəssisə özəlləşdirməyə təqdim edildi" deyən deputat vətəndaşlara verilmiş vauçerlərdən də bəhs etdi. Bildirdi ki, oçlular özəlləşdirmə prosesində istifadəsi barədə qərarlar verilmesi müsbət addım olardı.

"Strateji yol xəritəsinin haya-kaçırlıması üçün bir səra addımlar atılmışdır, qanunlar qəbul olunmalıdır. Amma çox təessüflər olsun ki, bu qanunlar gündəliyi salınır. Birincisi maliyyə nəzarəti haqqında qanunun qəbuludur". Bunu isə deputat Vahid Əhmədov söylədi. O bildirdi ki, eger biz korupsiya və rüşvətxorluğun müəyyən qədər aradan qaldırılmasını istəyirik, bu qanunun qəbulu çox mühümür: "Maliyyə Nazirliyi də dəfələrlə deyib ki, bu qanunun üzərində işləyirlər. Ancaq bir neçə ildir bu qanun Milli Məclisə daxil olmayıb. Xahiş edirəm bu qanun gündəliyi salınsın". V.Əhmədov dedi ki, qəbulu zəruri olan ikinci qanun Rəqabət Məcəlləsidir: "Bu layihə iki dəfə Milli Məclis də müzakirə olundu. Amma sonradan Rəqabət Məcəlləsi hərəkət etdi, necə oldu, xəbərim yoxdur. Əgər bu qanun qəbul olunmaya-çaqsı, aqşaq şəkildə mələt demek lazımdır ki, Azərbaycanda heç bir rəqabət olmayacaq. Nəyə görə biz ölkədə rəqabətin olmasını istəmirik, məqsəd nədir? Azərbaycanda monopoliyani aradan qaldırımaq lazımdır. Bütün dünyada bu qanun qəbul olunsa da, Azərbaycanda qəbul olunmur. Hansı qüvvələrdir ki, bu qanunun qəbul olunmasına mane olur? Cənab prezidentin atdığı addımlar əhalinin tərəfindən yüksək qiymətləndirilir. Mən də millət vəkili olaraq "Strateji yol xəritəsi"nin qəbulunu çox yüksək qiymətləndirirəm. Biz bu sənəddə əksini tapan müdədlərə həyata keçirsek, problemlərin həlliine nail ola bilərik".

Spiker O.Əsədov dedi ki, qanunun təşəbbüskarı iki müzakirədən sonra layihəni saxlayıb, geri qayıtab. 2008-ci il böhranından



Milli Məclisdə müharibə və İrəvanın qaytarılması çağırışları

Parlementin yaz sessiyası gərgin başladı, Siyavuş Novruzov tənqidini çıxışlar edən həmkarlarına xəbərdarlıq etdi

sonra vəziyyət dəyişib və qanuna düzəlişlər etmək zərurəti yaranıb. Nə vaxt parlamentə daxil olacaqsa, onda da müzakirə ediləcək".

V.Əhmədov əlavələr etmək istədikdə, spiker "xahiş edirəm, yerindən danışma, mən qulaq asdım, sən de hövşələn olsun, qu-laq as!" deyə, reaksiya verdi.

Deputat Elmira Axundova 125 deputat kəməkçisindən dövlət qulluqcusu statusunun verilməsinə təklif etdi.

Deputat Siyavuş Novruzov "Siyasi partiyalar haqqında" Qanuna dəyişiklik edilməsi təklifini verdi: "Biz siyasi partiyaların MSK-ya hesabat verməsini nəzərdə tutan qanun qəbul etmişik, amma buna əməl olunmır". O qeyd etdi ki, eger kimsə öz gəlirlerini barədə hesabat vermirsə, onunla bağlı tədbir görülməlidir: "Baxmayaraq ki, kifayət qədər cəngidlər, avtomobiləri var, təbii ki, bunlar hava ilə dolanırlar".

S.Novruzov ardınca bildirdi

ki, ona hər axşam xarici ölkələrdən müxtəlif nömrələrdən zəngler gelir: "Bu, "ərəb baharı"nda belə idi. Bu, bir yoxlanışdır. Ona görə de Ziyafet müəllimləndən xahiş edək, informasiya təhlükəsizliyi ilə bağlı hansı addımı atmaq olar ki, bu, dayansın?"

S.Novruzov daha sonra deputat həmkarlarını sərt şəkildə qızınlı:

"Bezi həmkarımız deyir ki, Milli Məclis işləmir. Milli Məclis işləmirsə, niye burdan mükafat, emek haqqı alırsınız? İndi biz ne edək, Lenin kimi gedib şalban götürür çıxınıza, daşıyaq, sübut edək ki, işləyirik? Bəziləri deyir komanda dəyişməlidir. Sən kimsən komandanı dəyişəsən? Komandanın sahibi var. Sən bu komanda üzvlərindən birinin funksiyasını yerine yetirə bilərsən? Yaddan çıxarımaq e, bəzək parlamenti yox, prezidentli respublikayıq, hərədən Türkiyəyə baxıb coşursunuz. Deyirsiniz korupsiya var, Azərbaycanda korupsiyaya qarşı ciddi mübariza aparılır. Hansısa məmər ki-

minse xahişini yerine yetirmirsə, o demək deyil ki, məsələ bu şəkil də qoyulmalıdır. Azərbaycan parlamentinin üzvləri gecə-gündüz beynəlxalq teşkilatlarda ermənilərə qarşı mübarizə aparır. Bundan başqa nə işlə məşğul olmalıdır. Hər bir insan çıxış edəndə heç olmasa oturduğu stula hörmət eləsin. Vaxt vardı ki, burada 4 adam bir otaqda otururdu, 8 nəfərə rəhbərlik telefonu verildi. İndi bütün şərait yaradılıb, köməkçi verilib, otur işlə də. Layihə hazırlıa, təqdim ele. Yoxsa biz bəle deməmişik, bəle düşünmüştük. Bundan sonra bəle şeylərə yol verməyə ehtiyac yoxdur".

Deputat Qüdrət Həsənquliyev çıxışında əvvəlcə Ağ Evin yenini administrasiyasının fəaliyyəti nəzəqid etdi: "Bugünlərdə ABŞ prezidenti Donald Tramp 7 müsəlman ölkəsi vətəndaşlarının Amerikaya girməsinə qadağa qo-yub. Fikrimcə, ABŞ-in bəle qərar qəbul etməsi utanvercidir və bu, pişənməlidir". Q.Həsənquliyev Milli Məclisin ayrıca iclasının çağırılmasının mümkünüyünü da diqqətə çatdırı: "Həsab edirəm ki, biz islahatlarla bağlı parlamentin ayrıca iclasını çağırma bilerik. Siyavuş müəllim də dədi ki, bizim işimiz qanun qəbul etmək və ona nəzarət etməkdir. Ancaq baxırsan ki, bəzən mətbuatda xəbər gedir ki, sahibkarın hoteli söküldü, əmlakının deyəri ödənilmədi. Mülkiyyət məsələsi vacib məsələdir. Sahibkarın əmlakı məhkəmə qərarı olmadan, içindeki əşyalar çıxarılmadan sökülfür, kim Azərbaycana sərməyə qoya bilər? Azərbaycanda media qurumları var ki, xəbərləri bir neçə dilde yayar. Təbii ki, ölkəmizə sərməyə qoyan əcnəbələr də ölkəmizlə məraqlananda bu xəbərləri əldə edirlər. Əgər mətbuatda belə xəbərlər yazılırsa, müvafiq dövlət qurumları buna reaksiya verməlidir. Əgər yalandırsa, bununla bağlı izahat verilməlidir. Yox, eger doğrudursa, bunu edənlər cəzalandırılmalıdır". Spiker Oqtay

isə deputata sual edib: "Əmlakı sökülen adamların metbuatda çıxışı, məhkəməyə müräciət olubmu? Hamisini qəzətlər yazırlar. Sökülen əmlakın pulu varılır".

Deputat Əli Məsimli maliyyə sağlamlığından, bank sektorunun inkişafı ilə bağlı tədbirlər görmək, qeyri-neft sektorunun, xüsusiələ də kənd təsərrüfatı və turizmin inkişafı barədə təklifi verdi: "Əsas virus maliyyə, bank sektorundadır. Bu virusu aradan qaldıra bilsək, vəziyyəti yaxşılığı doğru dayışa bilərik. İki il bundan qabaq 10 min manat borc alan vətəndaş indi 28030 min manat qaytarmalıdır. Əksər insanlar bu-nu qaytarmaq imkânına malik deyil. Ümidsiz kreditlərin sayı artıq 200-dən artıqdır. "Lələtəpə yüksəkliyi elə bir məkəndir ki, oradan 50-60 km-lük radiusda işgaldən ətraf əraziləri nezərdə tutulsada, kənd qayıtmaq istəyənlərin sayı 200-dən artıqdır".

Deputat Əli Məsimli maliyyə sağlamlığından, bank sektorunun inkişafı ilə bağlı tədbirlər görmək, qeyri-neft sektorunun, xüsusiələ də kənd təsərrüfatı və turizmin inkişafı barədə təklifi verdi: "Əsas virus maliyyə, bank sektorundadır. Bu virusu aradan qaldıra bilsək, vəziyyəti yaxşılığı doğru dayışa bilərik. İki il bundan qabaq 10 min manat borc alan vətəndaş indi 28030 min manat qaytarmalıdır. Əksər insanlar bu-nu qaytarmaq imkânına malik deyil. Ümidsiz kreditlərin sayı artıq 200-dən artıqdır. "Lələtəpə yüksəkliyi elə bir məkəndir ki, oradan 50-60 km-lük radiusda işgaldən ətraf əraziləri nezərdə tutulsada, kənd qayıtmaq istəyənlərin sayı 200-dən artıqdır".

Deputat Əli Məsimli maliyyə sağlamlığından, bank sektorunun inkişafı ilə bağlı tədbirlər görmək, qeyri-neft sektorunun, xüsusiələ də kənd təsərrüfatı və turizmin inkişafı barədə təklifi verdi: "Əsas virus maliyyə, bank sektorundadır. Bu virusu aradan qaldıra bilsək, vəziyyəti yaxşılığı doğru dayışa bilərik. İki il bundan qabaq 10 min manat borc alan vətəndaş indi 28030 min manat qaytarmalıdır. Əksər insanlar bu-nu qaytarmaq imkânına malik deyil. Ümidsiz kreditlərin sayı artıq 200-dən artıqdır. "Lələtəpə yüksəkliyi elə bir məkəndir ki, oradan 50-60 km-lük radiusda işgaldən ətraf əraziləri nezərdə tutulsada, kənd qayıtmaq istəyənlərin sayı 200-dən artıqdır".

Deputat Əli Məsimli maliyyə sağlamlığından, bank sektorunun inkişafı ilə bağlı tədbirlər görmək, qeyri-neft sektorunun, xüsusiələ də kənd təsərrüfatı və turizmin inkişafı barədə təklifi verdi: "Əsas virus maliyyə, bank sektorundadır. Bu virusu aradan qaldıra bilsək, vəziyyəti yaxşılığı doğru dayışa bilərik. İki il bundan qabaq 10 min manat borc alan vətəndaş indi 28030 min manat qaytarmalıdır. Əksər insanlar bu-nu qaytarmaq imkânına malik deyil. Ümidsiz kreditlərin sayı artıq 200-dən artıqdır. "Lələtəpə yüksəkliyi elə bir məkəndir ki, oradan 50-60 km-lük radiusda işgaldən ətraf əraziləri nezərdə tutulsada, kənd qayıtmaq istəyənlərin sayı 200-dən artıqdır".

gi çərçivəsini aşmasınlar. Ona görə də internet medianın hüquqi statusunu müeyyənlaşdırmaq lazımdır. Həmçinin onlayn mediyaya maliyyə ayrılmaması bir neçə dəfə təklif etmişəm. Bir dəhə demək istərdim ki, onlayn mediyaya dövlət tərəfindən maliyyə yardımının ayrlımlanması yaxşı olar".

Deputat Aydin Mirzəzadə ötən ilin sonlarında şəhid olan es-gerimiz Çingiz Qurbanovun nəşrinin Ermənistən tərəfindən hələ de geri qaytarılmamasına diqqət çəkdi: "Biz Ermənistəndən Azərbaycanın əsərini nəşrin qaytarmağı tələb edirik. Vaxtılı Ermenistanın 4 milyon əhalisi var idise, indi 2 milyondur. Biz Ermənistənə öz tələyini düşünməyə məsləhət görürük. Ümid etmek istəyirəm ki, Ermənistən, nəhayət, normal bir təfəkkürə qayidacəq".

Deputat Astan Şahverdiyev prezidentin məcburi kökünürlərə bağlı imzaladığı son sərençam və

dada pozduğu üçün Azərbaycan məsələni yenidən Milli Məclisde müzakirəyə qıxartmalı, ermənilər üzərinə götürdüyü şərtləri pozduğu üçün o torpaqlara varislik hüququmuzun olduğunu bəyan etməliyik".

Deputat Fəzail Ağamalı Y.Mahmudovun təşəbbüsünə dəstək verdi. Bildirdi ki, tarixi torpaqlarımızla bağlı parlament səviyyəsində müzakirələr aparıb qərar vermelə, beynəlxalq təşkilatlar səviyyəsinə qaldırımlıq. O, düşmənə qası da sərt olmağı da təklif etdi: "Bizim Müdafiə Nazirliyindən də gözləntilərimiz var. Azərbaycan ordusu düşmənin texribatlarına tutarlı cavab vermelidir. Biz təkcə yüngül çaplı silahlara Ermənistənən texribatların karşısını almalı deylik, aprel döyüslərində olduğu kimi, ermənilərin texribatlarına ağız silahlara cavab vermeliyik. Bunu bütün xalqımız gözləyir".

Deputat Qüdrət Həsənquliyev də düşmənə sarsıcı zərbələr vurulmasını təklif etdi: "Atəşkəs pozulduğu an düşmən əsgəri Azərbaycan torpağında öldürüləməlidir".

Deputat Araz Əlizadə isə vətəndaşların bank kreditlərini ödəyə bilməməsinə diqqət çəkdi: "Cənab prezident vətəndaşların vəziyyətini yaxşılaşdırmaq üçün əlinənən gələni edir, ancaq Mərkəzi Bank və kommersiya bankları çalışır ki, vətəndaşlara daha çox əziziyət versinlər".

"Mətbuatda belə məlumat gedib ki, Rusiya Dövlət Duması Azərbaycanda xüsusi iclasını keçirmək istəyir. Bu, bizim suverenliyimizə həqiqətdir. Bir suveren dövlətin ali hakimiyət orqanının digər suveren dövlətin ərazisində iclas keçirməsi dünyada görünməmiş haldır və buna yol vermək olmaz" deyə, Q.Həsənquliyev bildirdi. O qeyd etdi ki, məsələni parlament səviyyəsinə çıxartmaq üçün baza var: "Bütün sənədlər bizim əlimizdir. Dövlət başçısı da torpaqların Azərbaycana mexsus olması barədə princip mövqeyini daim ifadə edir. Bu günlərdə hərbçilərimiz qarşısında dedi ki, İrəvanın ermənilərə verilməsi qərər səhv olub".

Y.Mahmudov dedi ki, Erməni Milli Şurasının Türkiye ilə apardığı danışqların fransızca nüsxələri də əldə olunub və xaricdəki arxivlərdən xeyli sənədlər getirilib: "Ümumi ərazisi 9 min kv. km olan İrəvan və ətrafindəki ərazilər ermənilərə əşrətli verilib ki, Şəhərin başçılığı etdiyi daşnak qrupları birinci, azərbaycanlılarla ərazi iddiası irəli sürməyəcəkləri barədə öhdəlik götürürərlər; dördüncü, ordakı azərbaycanlılarla ermənilər eyni hüquqlara malik olur, hətta orada bizim seyxlisləməmiz təyin edilir. Ancaq bu razılaşma əldə olunanın bir gün sonra, 29 mayda Zəngəzur qarşısı iddiaları, soyqırımlar başlıdı. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Məclis de ovaxtı Milli Şuranın hüquqi varisidir. Ermənilər bu razılaşmanın bir tərəfi

Deputat Rövşən Rzayev də söz alıb mətbuatı xitabən bu yanlışlıqla bağlı təkzib verməyi xahiş etdi.

Daha sonra gündəlkəki qanun layihələri müzakirə olunaraq qəbul edildi.

□ Elşad PAŞASOV

Azərbaycanda terror aktları töretməyə hazırlaşan səxslər zərərsizdirilib. Əməliyyatı Dövlət Tehlükəsizlik Xidməti (DTX) həyata keçirib. Qurumun ictiyatiyyətlə əlaqələr şobəsində APA-ya bildirilib ki, Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup səxsin partlayıcı maddələr və silah-sursat əldə edib dini ekstremizm zəminində ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırıldılar barədə Dövlət Tehlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırılmalarla təsdiqlənib.

Təxirəsalınmaz tədbirlər nəticəsində dini ekstremizm zəminində xüsusiətənək cinayətlərin töredilmesinə hazırlıqla şübhəli bilinen Azərbaycan vətəndaşları - "Abu Hafsa" ləqəbli M.Ulubeyovun, "Abdulqərib" ləqəbli Q.Dəmirovun, "Əbdülxəlid" ləqəbli F.Sadiqovun, T.Alməmmədovun və "Abdullah" ləqəbli S.Məmmədovun tutulması üçün bu il yanvarın 31-də xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubeyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançdan ateş açmaqla birgə silahlı müqavimət göstərəkən cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib. F.Sadiqov isə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu əməliyyatdan 5 gün əvvəl - yanvanın 26-da DTX-nin Yasamal rayonu ərazisində həyata keçirdiyi xüsusi əməliyyat zamanı Azərbaycan vətəndaşı Ocaqov Ceyhun İsləm oğlu məhv edilmişdi. 2016-ci il dekabrın evvelində DTX-nin həyata keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir terrorçu məhv edilib. Rəsmi məlumatda göstərilən 1978-ci il təvəllüdü Azərbaycan vətəndaşı, 2007-ci ildə zərərsizləşdirilmiş "Əbu Cəfər" ləqəbli Naif el-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyi-

ne görə mehkum olunmuş Cəmi Emin Əzizəga oğlunun odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törediləməsi planlaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədər, 2016-ci il dekabrın 3-də Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərək, sonuncu müqavimət göstərərək üzərində olan "şəhid kəməri"ni partlatmağa cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.

DTX-nin digər əməliyyatı isə 2016-ci il noyabrın 25-də Xaçmaz rayonunun Dütənahiroba kəndində həyata keçirilib. Yayılan rəsmi məlumatda bildirilirdi ki, terrorçu təşkilat tabeliyində "camaatin əmiri" kimi fəaliyyət göstərərək, cinayətkar təşkilatın üzvlərinin gizli yüksəqinqalarını və əlaqələndirilməsini təşkil etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdü Rəhimov Ramiq Nazir oğlunun terrorçuluq məqsədləri və insanların oğurlanması planlaşdırılmışdır. DTX tərəfindən kompleks əməliyyat-axtarış tədbirləri tətbiq olunub. Təxirəsalınmaz eks tədbirlərin görülməsi zərurəti ilə əlaqədar R.Rəhimovun Dütənahiroba kəndində tərk-i-silah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı sonuncu

Azərbaycanda terror planlaşdırıran dəstə məhv edildi

1 gündə daha 4 terrorçu öldürüldü; son 5 ayda ölkədə əməliyyatlar zamanı 9 terrorçunun həyatına son qoyulub



təslim olmaq barədə qanuni tələblərə təbə olmayaraq odlu silahdan atəş açıb, silahlı müqavimət göstərilib. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməkle R.Rəhimov məhv edilib.

Ötən il oktyabrın 26-da isə DTX-nin Qaradağ rayonu, Ələt qəsəbəsində həyata keçirdiyi əməliyyat zamanı "Ömer" ləqəbli A.Quliyev zərərsizləşdirilib. Həmin gün terrorçuluqda şübhəli bilinən 21 yaşlı A.Quliyevin hərəkətdə olan Bakır-İstanbul avtobusunda olmasına müyyən edilmişdi. Əməliyyatçılar A.Quliyevi və digər iki şəx-

si - F.Rüstəmova və A.Gülməmmədova avtobusdan endirmək istəyərkən "Ömer" üzərində olan əl qumbarasını partlatmaqla müqavimət göstərməye çalışmışdı. Həmin vaxt özü də daxil olmaqla, yanında olan digər iki şəxsden biri öldürülən, digəri isə yaralı şəkilde elə keçirilmişdi.

Qeyd edək ki, DTX rəisi, general-leytenant Mədət Quliyev mətbuataya açıqlamasında Azərbaycan xüsusi xidmət orqanlarını sahib əməkdaşı Arzu Nağıyev isə demişdi ki, terrorçuların zərərsizləşdirilməsi ilə müşayiət olunan əməliyyatlar Rusiya xüsusi xidmət orqanlarının bu sahədə praktikasının öyrənilməsi və

"Yaxın Şərqdə gedən proseslərin tehdidləri var. Lakin prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hüquq-mühafizə orqanları qətiyyətlə bə məsələləri həll edirlər"- deyə general-leytenant bildirib.

DTX tərəfindən bölgələrdə keçirilən əməliyyatlara toxunan M.Quliyev qısa zamanda cinayətkarların, casusların məhv edilməsi üzrə əməliyyatlar keçirildiyini vurgulayıb: "Əmekdaşlarımız onları saxlayan zaman silahlı müqavimət rastlaşdırılar, lakin bunun qarşısını qətiyyətlə alırlar. Ümumiyyətlə, Azərbaycan xüsusi xidmət orqanları bu istiqamətdə tek işləmirlər, digər dövlətlərin xüsusi xidmət orqanları ilə birgə çalışırıq, məlumat mübadiləsi edirik."

DTX-nin keçirdiyi əməliyyatla bağlı fikirlərini açıqlayan xüsusi xidmət orqanlarının sahib əməkdaşı Arzu Nağıyev isə demişdi ki, terrorçuların zərərsizləşdirilməsi ilə müşayiət olunan əməliyyatlar Rusiya xüsusi xidmət orqanlarının bu sahədə praktikasının öyrənilməsi və

metodlarının tətbiqinin nəticəsidir.

"Ön yaxşı metod Rusiya xüsusi xidmət orqanlarının tətbiq etdiyi metoddur - yerindəcə məhv etmə. Onsuz da terrorçuların haradan maliyyələşməsi, idarə olunması bəlliidir. Terrorçunu tutub uzun-uzadı məhkəmə araşdırılmaları aparmağın əhəmiyyəti qalmayıb. Terrorçunun məhv edilməsi praktikası dəngən taktikadır" - deyə ekspert bildirmişdi.

Son aylarda terror şəbəkələrinə bağlı şəxslər qarşı intensiv tədbirlərin həyata keçirilməsi alqışlanan addımdır, eyni zamanda ehtimal ki, onların aktivleşməsi, hansısa xoşagelməz planlar hazırlanması barədə də dövlət qurumlarına siqnallar daşıl olub. Əks təqdirdə, onlar əməliyyat zamanı silahlı müqavimət göstərməyə meylli olmazlar. Çünkü sonda qətlə yetirilme ehtimallarını anlamamış deyillər. Görünən budur ki, onlar hansısa planlarının ifşa edildiyini bildikləri üçün terrorçulara xas olan "sağ ələ keçmək üçün sonadək vuruşmaq" taktikasına əl atırlar.

□ E.MƏMMƏDƏLİYEV

Sülh platformasının Azərbaycan üçün əhəmiyyəti

Elxan Şahinoğlu: "Bu, Azərbaycanın bir mesajıdır"

İki ay önce yaradılan Ermənistan-Azərbaycan Sülh Platformasına Azərbaycandakı hüquq müdafiələri bir-birinin ardına qoşulurlar. İki gün əvvəl İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Seidə Qocamanlı qoşulmaqla bağlı bəyanat verib. Bu barədə musavat.com-a platformadan məlumat verilib. S.Qocamanlıın bəyanatında deyilir:

"Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir dəyişdirərək, BMT Tehlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəs-



fə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı təsdiq edirəm".

Qeyd edək ki, dekabrın əvvəlində Azərbaycan və Ermənistanın bəzi hüquq müdafiəçiləri və siyasi ekspertləri iki ölkə arasında sülh naminə platforma-

ekspertlər, alimlər və Ermənistandan və Azərbaycanın sadə vətəndaşlarını da" qoşulmağa çağırıb.

Ekspert Elxan Şahinoğlu musavat.com-a açıqlamasında bildirib ki, bu platformanın Azərbaycan üçün xeyri var:

"Yeni bizim xəttimiz o olmalıdır ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşan, onu qəbul edən, "Xocalıda soyqırım olub", - deyən ermənilərlə əlaqə qurub onları öz tərefimizə çəkməliyik. Ermənistanda beş insanların sayı çoxdur. Əsas arqumentimiz burudur ki, biz deyirik Dağılıq Qarabağ Azərbaycanın əraziidir. Azərbaycanın ərazi bütövlüyünü qəbul edən Dağılıq Qarabağın erməni əhalisi ilə rahatlıqla həyatımızı davam edə bilərik. Bunu deyirik, bunu Ermənistandakı vətəndaşlara da şamil edə bilərik. Çünkü Ermənistandan indiki həkimiyət mənsubları və keçmiş prezidenti deyirdi ki, azərbaycanlılar ermənilər bir yerde yaşıya bilər. Biz bu sülh platforması ilə göstəririk ki, bəlli, erməni silahlı quldurları Azərbaycan əraziini işğal ediblər, qətlər törediblər, amma bu proseslər pisleyən Ermənistanda vətəndaşları ilə birlikdə yaşaya bilərik. Bu, Azərbaycanın bir mesajıdır. Burada başqa bir fakt da var, heç bir azərbaycanlı ermənistana gedib demez ki, Ermənistandan düz edir. Amma Azərbaycana gəlib

"Dağılıq Qarabağ Azərbaycanın əraziidir", - deyən ermənilərin sayı çoxdur. Bu da əslində bizim uğurumuz sayıla bilər. Bu baxımdan, mən sülh platformasının genişlənməsini, oraya hər iki dövlətdən olan insanları qatılmasını doğru hesab edirəm".

Qeyd edək ki, sənədi imzalı erməni hüquq müdafiəçi Vahid Avetian təşəbbüsü "uzunmüddətli" proses adlandırbıb və platformaya cəlb olunmasının, özünün "pragmatik" siyasi yanaşmasından nəticələndiyini deyib. Avetian özünün noyabr ayında Azərbaycana buraxılmasının Azərbaycanın həkimiyətinin bu təşəbbüsə müsbət yanaşığının göstəricisi olduğunu bildirib. "Ayna-Zerkalo" qəzetinin keçmiş jurnalisti Rauf Mirqədirov da "BBC Azərbaycan"da platformanın yaranmasını "müsəbət" hal kimi qiymətləndirib. Onun zənnincə, Azərbaycan hökumətinin sülhə yönəlik təşəbbüsələrə əvvəlkinə fərqli yanaşmasına ölkədəki iqtisadi böhran və Azərbaycanın aprel ayında cəbhədə baş vermiş döyüşlərə görə beynəlxalq tənqidlərlə üzülməsi səbəb olub. Azərbaycanın külli miqdarda "bahalı silah almağa" artıq maddi imkanı olmadığını deyərək, cənab Mirqədirov sülh prosesinin hökumətə əvvəldən dəhə əhəmiyyətli olduğunu bildirib.

□ RÖYAK

Rabita və Yüksek Texnologiyalar Nazirliyinin (RYTN) Aparat rəhbəri olmuş Vidadi Zeynalovun həbsindən sonra onun əmlaklarının üzərinə həbs qoyulub. Musavat.com-un eksklüziv olaraq əldə etdiyi məlumatata görə, menimsəmədə və vəzifə selahiyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Vidadi Zeynalovun ümumilikdə 67 əmlakına həbs qoyulub. Ümumi dəyəri 43 milyon manatdan çox olan 67 əmlak Vidadi Zeynalovun, onun övladlarının, həyat yoldaşının, bacısının və digər yaxınlarının adınadır.

Həmin əmlakların tam siyasını təqdim edirik:

1. Nərimanov rayonu, Məsus Əlizadə küçəsi, 138 və 140 sayılı qeyri-yaşayış sahəsi (Zeynalova Natəvan Hüyü qızı) - dəyəri 14 milyon 445 min

2. Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, 110 sayılı ünvanda yerləşən mənzil (Zeynali Pərviz Vidadi oğlu) - dəyəri 6 milyon 944 min

3. Xətai rayonu, Telnov küçəsi, ev 24, mənzil 38- (Zeynali Pərviz Vidadi oğlu) - dəyəri 125 min

4. Nobel prospekti, məhəllə 1212, ev 15, mənzil 260- (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 500 min

5. Yasamal rayonu, 533 məhəllə, Qutqaşlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil-33 (Kərimov Fuad Hüyü oğlu) - dəyəri 148 min

6. Yasamal rayonu, 533 məhəllə, Qutqaşlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil-34 (Kərimov Fuad Hüyü oğlu) - dəyəri 128 min

7. Yasamal rayonu, 533 məhəllə, İsmayıllı bəy Qutqaşlı küçəsi, ev 85, mənzil 44 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 157 min

8. Yasamal rayonu, 533 məhəllə, İsmayıllı bəy Qutqaşlı küçəsi, ev 85, mənzil 45 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 138 min

9. Yasamal rayonu, 533 məhəllə, İsmayıllı bəy Qutqaşlı küçəsi, ev 85, mənzil 46 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 120 min

10. Yasamal rayonu, M.Fətəli küçəsi, 107 sayılı ünvanda yerləşən ümumi sahəsi 40.5 kv m olan mənzil (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri 60 min

11. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Malik-Aslanov küçəsi, 5C sayılı ünvanda yerləşən qeyri-yaşayış binası (Zeynalova Lalə Vidadi oğlu) - dəyəri 2 milyon 45 min

12. Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143 (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 110 min

13. Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə, ev 25 (Zeynali Zeynal Vidadi oğlu) - dəyəri 620 min

14. Qaradağ rayonu, Şanqar qəsəbəsi ünvanında yerləşən 15 ha torpaq sahəsi (Zeynali Pərviz Vidadi oğlu) - dəyəri 135 min 400 manat

15. Səngəçal qəsəbəsi, Əsas küçə, ev 29 ünvanında 0,0472 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi - dəyəri 1 milyon 500 min

16. Səbəylə rayonu, M.Mənsur küçəsi, ev 39, mənzil 13, 14, 15 - dəyəri 300 min

17. İstiqlaliyyət küçəsi, ev, mənzil 28 (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 92 min

18. Səbəylə rayonu, Telman Bağırov küçəsi, ev 6, 4, 10, 2/6 mənzillər (Zeynalova Lalə Vidadi oğlu) - dəyəri 349 min

19. Səbəylə rayonu, M.Mənsur küçəsi, M.Mənsur küçəsi, ev 59, mənzil 10 (Zeynalova Lalə Vidadi oğlu) - dəyəri 51 min

20. Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 40- (Zeynalova Natəvan Hüyü qızı) - dəyəri 82 min

21. Nərimanov rayonu,

26. Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 10, mənzil 10 (Cəfərovov (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri baxılmayıb

27. Nəsimi rayonu, Abbas Səhət küçəsi, ev 5A (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 1 milyon 100 min

28. Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98 (Zeynali Pərviz Vidadi oğlu) - dəyəri 52 min

29. Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, ev 10B (Zeynali Pərviz Vidadi oğlu) - dəyəri 1 milyon 344 min

Bunlardan əlavə Vidadi Zeynalovun nazirliyə məxsus torpaq sahələrini də özəlləşdirdiyi də məlum olub. Məhkəmə-

kan qəsəbəsi, Cəfər Rəmzi küçəsi, ev 48a, 48b (Zeynalova Natəvan Hüyü qızı) - dəyəri 223 min

36. Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a, mənzil 33-ün (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 34 min 600 manat

37. Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a sayılı 6 sot torpaq sahəsinin (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 4 min 100 manat

48. Yevlax rayonu, Kövə kəndində yerləşən (ailə üzvləri ilə birləşdə ümumi birgə mülkiyyət hüququ) 3,6494 ha torpaq sahəsi (Zeynalov Vahid Zeynal oğlu) - dəyəri 142 min 842 manat

62. Lənkəran rayonu, Sağlakçə kəndində 0,3222 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 142 min 842 manat

63. Lənkəran rayonu, Sağlakçə kəndində 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 376 min 77 manat

64. Lənkəran rayonu, Sağ-

Eldar Mahmudovun kadri

dövləti necə yağmalyıb...

Həbsdə olan Vidadi Zeynalovun fantastik sayda mülkləri- 43 milyonluq əmlakin tam siyahısı



Akademik M.Qaşqay küçəsi, 110 sayılı ünvanda yerləşən mənzil (Zeynali Pərviz Vidadi oğlu) - dəyəri 6 milyon 944 min

22. Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, ev 11, 3a, mənzil 5, 6, 6A, 7, 8 və 14 sayılı mənzilləri və 14 sayılı mənzilinin bir hissəsi (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 510 min

23. Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 129b (Zeynali Pərviz Vidadi oğlu) - dəyəri 1 milyon 900 min

24. Nərimanov rayonu, H.Əliyev prospekti, ev 68, mənzil 33, (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 215 min

25. Nərimanov rayonu, F.X.Xoyski prospekti, 132 sayılı ünvanda yerləşən qeyri-yaşayış binası (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 310 min

26. Nərimanov rayonu, Hövəsan qəsəbəsinin Şimal-qərbində yerləşən 0,02 ha torpaq sahəsi (Zeynalov Vahid Zeynal oğlu) - 3 min

35. Xəzər rayonu, Mərdə-

nin qərari ilə həmin daşınmaz əmlakların üzərinə də həbs qoyulub.

38. Xəzər rayonu, Dübəndi bağ sahəsi, RYTIN-in 4-cü Şimal küçəsi, 32F sayılı bağ sahəsində 0,2782 ha torpaq sahəsi (Zeynali Pərviz Vidadi oğlu) - dəyəri 95 min

39. Xəzər rayonu, Türkən qəsəbəsi, RYTIN-in "Poçt Daşınma Mərkəzi" bağlılıq yoldaşlığının 16 sayılı bağ sahəsi (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri 19 min 700 manat

40. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Aslanov küçəsi, ev 8-in (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri 180 min

Vidadi Zeynalovun bir çox rayonlardakı əmlaklarına də həbs qoyulub:

41. Qəbələ rayonu, Bum kəndində 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynali (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 111 min 500 manat

42. Qəbələ rayonu, Bum kəndində 1,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynali (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 95 min 695 manat

43. Qəbələ rayonu, Bum kəndində 0,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynali (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 19 min 965 manat

44. Qəbələ rayonu, Bum kəndində 0,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynali (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 18 min 876 manat

45. Qəbələ rayonu, Bum kəndində 0,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynali (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 18 min 876 manat

46. Qəbələ rayonu, Bum kəndində 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynali (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 19 min 293 manat

47. Yevlax rayonu, Kövə kəndində yerləşən 0,33 ha torpaq sahəsi (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 223 min

48. Yevlax rayonu, Kövə kəndində yerləşən (ailə üzvləri ilə birləşdə ümumi birgə mülkiyyət hüququ) 3,6494 ha torpaq sahəsi (Zeynalov Vahid Zeynal oğlu) - dəyəri 142 min 842 manat

49. Yevlax rayonu, Kövə kəndində yerləşən 0,26 ha torpaq sahəsi (Məmmədova Adile Zeynal qızı) - dəyəri 34 min 900 manat

50. Yevlax rayonu, Kövə kəndində yerləşən 3,0741 ha torpaq sahəsi (Məmmədova Adile Zeynal qızı) - dəyəri 21 min 877 manat

51. İsmayılli rayonunda 1,5632 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 17 min 110 manat

52. İsmayılli rayonu, Tırcan kəndində 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynali Pərviz Vidadi oğlu) - dəyəri 177 min 222 manat

53. İsmayılli rayonu, Tırcan kəndində 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynali Pərviz Vidadi oğlu) - dəyəri 177 min 222 manat

54. İsmayılli rayonu, Tırcan kəndində 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynali Pərviz Vidadi oğlu) - dəyəri 177 min 222 manat

55. İsmayılli rayonu, Tırcan kəndində 0,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynali Pərviz Vidadi oğlu) - dəyəri 177 min 222 manat

56. İsmayılli rayonu, Tırcan kəndində 0,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynali Pərviz Vidadi oğlu) - dəyəri 177 min 222 manat

57. İsmayılli rayonu, Tırcan kəndində 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynali Pərviz Vidadi oğlu) - dəyəri 177 min 222 manat

58. İsmayılli rayonu, Tırcan kəndində 2,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynali Pərviz Vidadi oğlu) - dəyəri 177 min 222 manat

59. Lənkəran rayonu, Sağlakçə kəndində 4,2282 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 57 min 293 manat

60. Lənkəran rayonu, Sağlakçə kəndində 3,9185 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 53 min 96 manat

lakçə kəndində 1,4247 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 21 min 877 manat

65. Sabirabad rayonu, Cəvad kəndində 13,5 ha torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 27 min manat

66. Şamaxı rayonu, Mələhəm kəndində əmək kompleksi kimi müəssisə (Zeynalova Lalə Vid

2011-ci il 9 sentyabr tarihinde aparıcı dünya mass-media mərkəzləri çox maraqlı, ancaq dövlətimizə, xalqımıza utanc gətirən bir xəbəri ön manşetlərinə çıxarırlar:

"Azərbaycan nazirlərindən biri İsrailə qanunsuz olaraq 100 funt (50 kq) quzu eti keçirmək istəyərən gömrükde saxlanılır, pərt vəziyyətə düşüb. Bu barədə "Associated Press" agentliyi sentyabrin 8-də xəbər yayıb. İsrailin Vergi İdarəsinin sözçüsü İdit Lev-Zerahia deyib ki, Ben-Qurion Beynəlxalq Aeroportunda yoxlama zamanı nazırın baqajında 50 kq təzə, kabablıq quzu eti aşkarlanıb. Əti gömrük organları müsadiyət ediblər. Qaydalara uyğun olaraq kabablıq et məhv edilib. Sözçü həmin nazırın adını açıqlamayıb. Qeyd edək ki, İsrailə 1 kq-dan artıq et gətirmək üçün xüsusi icazə lazımdır. İsrailin "Haaretz" qəzetinin yazdığına görə, naziri müşayiət edənlər pərt olublar. Bildirilər ki, bu qədər et nazırın İsrailə səfəri zamanı şəxsi istifadəsi üçünmüs.

Azərbaycan rəsmilərinin məsələ ilə bağlı fikrini öyrənmək isə mümkün olmayıb".

İsraille Azərbaycanı xüsusi, həddən artıq ciddi strateji əməkdaşlıq təlliəri bağlayır. Əlaqə təllərimiz bir çox mühüm sahələrdə, xüsusən də iki ölkənin təhlükəsizlik qurumları arasında durmadan inkişaf etsə də, ortaya bəzən çox mühüm nüanslar (yuxarıdakı xəbər kimi) girib, sual doğurur hamımızda - "Təhlükəsizlik sahəsində əməkdaşlıq, ilk növbədə səriştəli, peşəkar mütəxəssislər arasında baş tutmalıdır. MOSSAD, AMAN kimi bütün dünyada öz peşəkarlığı, zərgər ustalığı ilə ad çıxarmış İsrail kəşfiyyat qurumları ilə əlaqə saxlamaq, əməkdaşlıq etmək, razılaşın, hər yoldan ötənin işi deyil. Sözsüz, həmin bu strateji əlaqələri Ben Qurion aeroportunda həbs edilmiş 50 kilogram quzu eti səhbəti poza bilməz. Yuxarıdakı xəbərdən gördürüm kimi, bəzən tam "təsadüfi nazırı", komitə sədrləri bu çox qapalı sahəyə müdaxilə edib, ortaya ciddi problemlər çıxırlar. Bizcə, aradakı "50 kilogramlıq quzu eti" məsələsi boş yerdə yaranmayıb. Əslində bu, bir xəbərdarlıq olub bəzi səriştəsiz, məsuliyyətsiz kadrlarımıza. Əldə-qayramıa Şürlütslərimizə.

Belə ki, 2006-2007-ci illərdə məhz bu kabab həvəskarının təqdimatı ilə İsrail kəşfiyyat qurumları, deyilənə görə, Güney Azərbaycan fəalları ilə əlaqə夸raq axırdı... bəli, lap axırdı, necə deyərlər, ziblə düşüblər. Sonradan bəlli olub ki, bu siyahıdaların eksriyyəti məxfi İran agentləri imiş. Son nəticədə Güneydə kütləvi həbslər baş verib.

İsraildə də bu xəbər nəticəsiz ötüşməyib. İki fərqli kəşfiyyat qurumu - AMAN-la MOSSAD-ı, bir-birinə qarşı qoyaraq, dövrü metbuati bir xeyli silkələyib. Kabab səhbəti də məhz o zaman, bir cəza nümunəsi kimi, metbuata sizdirilib.

2008-ci ilin sonuna yaxın İsrail metbuatını növbəti sensasiya silkələyir. "Jerusalim Post" və digər qəzetlərin manşetlərinə çıxarılmış "Güney Azərbaycan siyasi fəallarını İsrail gücstrukturları bölüşə bilmir?" mövzusu bir müddət İsrail siyasi



Nazirimizin İsrailde

50 kilogram etli yaxallanması...

Diaspor fiaskosu, İranda inqilaba uğursuz cəhd



gündəmini zəbt edir. Azərbaycan metbuati isə, həmisi kimi, xəbəri eşidincə, ağızına su alıb susmağa üstünlük verir.

Qalmaqlı İsrailin iki fərqli kəşfiyyat qurumu - AMAN-la (hərbi kəşfiyyat) MOSSAD (mülli ki kəşfiyyat qurumu) arasında baş verib tezliklə ölkə metbuatında xeyli tıraşlanır. Meşhur İsrail diplomatı, kəşfiyyatçı Uri Lubrani'nin adı hallanan bu həngaməni biz gec olsa da indi sizin diqqətinizə çatdırmaq istəyirik. Başlayaq əvvəlcə Uri Lubrani'nin metbuat üçün açıq biografiyasından. Ancaq nəzəre ala ki, bu şəxsin bir başqa - tam məxfi, tam fərqli bir bioqrafiyası da mövcuddu.

DOSYE:

Uri Lubrani. Doğum tarixi 1926, Hayfa şəhəri. Mənşəcə Litva yəhudilərindəndi. Erkən yaşlarından Fələstindəki tam məxfi yəhudi müqavimət hərəkatı "Haqana"nın üzvü kimi tanınır. II Dünya mühərbiyi zamanı yəhudilərin Fələstine gizli axını təmin edənlərdən biri, bəlkə də on feali olub. Mühərbiyən sonra Güney Fransadakı məxfi düşərgələrde ingilisdilli yəhudü könüllülərinə təlim keçib. SA-XAL-a (İsrail ordusu belə adlanır) mənsub 7-ci briqadanın kəşfiyyat böülüyüne başçılıq edərək on qanlı döyuşlərdə ad çıxınb. 1953-56-ci illərdə, London Universitetində təhsilini təkmiləşdirəndən sonra hərbi paltaclarını mülkü geyimlə əvəzləyib.

Keçib siyasi, diplomatik fəaliyyətə. Həbəşistanda səfir işlədiyi zaman "Süleyman" əməliyyatını həyata keçirərək minlərlə yerli yəhudini - "falaşları" hərbi teyvərlərle İsrailə köçürdüb. 1973-cü ildə İsrail baş naziri



Qolda Meirin şəxsi emri ilə İrana səfər təyin olunaraq, 1978-ci ilədək bu vəzifəsini icra edib. Fars və türk dillərini bilib. Proqnozları həmisi öz dəqiqliyi ilə seçilib. 2015-ci ildə, 89 yaşında ikən, İsrail prezidenti Netanyahu'un şəxsi icazəsi ilə təqəüdə göndərilib. Livan şəhəri, İran və nəhayət, Azərbaycan, azərbaycanlılar üzrə ciddi mütəxəssis kimi tannır İsrailde.

Hələ İranda səfir vəzifəsini icra edərkən o hiss edir ki, axırıncı şəhəşəhin sonu yaxınlaşır. Ancaq o vaxt Lubrani'nin bu məlumatları, öncəgörmələri ne İsrailin diqqətini özüne cəlb edir, nə də burnundan uzağı görməyən Amerikanın. Sonradan İsrail rəhbərliyi bu səhvini düzəldir. Daha cürət etmir Lubraniye bir də "qasın üstə gözün var" deməyə.

Nəticədə, Uri Lubrani, İsrail hərbi strukturları tərkibindəki tam məxfi "Iran şəbəsi"sinə rəhbər təyin olunaraq başlayır bu sahədə gur fəaliyyətə. 1978-ci il İran inqilabının canlı şahidi olan Lubrani şəhə ideologiyasını da yaxşı bilir, Azərbaycan türklərinin bu inqilabda oynadığı həlli-dici rolü da. Az saylı əməkdaşları şəhəsində gecəni-gündüze



qatan Lubraniının MOSSAD-la ilk ziddiyəti də məhz Azərbaycan mövzusu ətrafında baş verir.

İsrail kəşfiyyatı MOS-SAD-in, eləcədə AMAN-nın, bir xasiyyəti var - növbəti əməliyyatlarını həmisi köhnələri üzərində qururlar. Bu, MOSSAD-in, AMAN-in həmdə elmi akademiya olması ilə əlaqədardır. Yəni burda köhne əməliyyatlar qəşəng sənədləşdirilərək arxivə yerləşdirilir.

Təzə əməliyyata ehtiyac yaransa, oxşar bir başqası arxivdən çıxarılır, verilir Lubrani kimi peşəkarların ixtiyarına. Belələri, köhne əməliyyatları götürüb, redakte edir. Günlün tələbinə uyğunlaşdırırlar.

Misal üçün, 30 sentyabr 2005 tarixində, Danimarka qəzeti "Jyllands-Posten" Məhəmməd peyğəmbərə qarşı 12 karikatura çəkib, çap edərək, bütün İslam dünyasının nifretini qazanır özüne qarşı. İslam aləmini etiraz dalgaları bürüyür. "Üç inek" kimi tanınan meşhur Danimarka brendi İslam ölkələrində yasaqlanır və s. i. ve ilaxır. O dövrde İranın prezidenti olan Əhmədinejad təklif edəndə ki, bəs gəlin bu etirazların gözüne Holokost mövzusunu da qatıb

oxşar karikaturaları yəhudilərə qarşı çəkək, həəə, bəzi aqıl adamlar fikrə dalıb, barmaqlarını dişləyirlər. O vaxt kimse deyir ki, bəs məsələnin pərdərəxsəna bələd olmaq istəyirsinzsə, sabiq MOSSAD agenti Viktor Ostrovskinin avtobiografik "Yalan yoluya" kitabını vərəqleyin. Orda yazılıb ki, Danimarka xüsusi xidmet qurumları tamamı ilə İsrail nezərəti altındadır. "Islam, ərəblər, İran" mövzusu gündəmə geləndə telefon dəstəyini götürüb hökmən MOS-SAD-a zəng vururlar.

Mövzunu əlinde bayraq edənlər, qışqırırlar bəs guya torbadə pişik... y ox eyy, üzr istəyirəm, İsrail var. Bəs karikatura olaylarını Danimarkada təşkil edən MOSSAD bununla etiraz istirakçılarını - islamçı fəalları, bütün Avropada nəzarətə almaq isteyir guya.

Həmin oylardan sonra İsrail kəşfiyyatının əline İslama qarşı ən ciddi psixoloji silah - karikatura silahı düşür. Bəlli olur istənilən mövzuya karikatura çək, vəssalam, müsəlmanlar buna qarşı mütləq reaksiya verəcəklər.

Aradan heç bir il keçməyin, karikatura olayları öz əvvəlki məzmununa tərs şəkildə, Güney Azərbaycanda baş verib İsrailə qarşı ittihamları daha da ciddiləşdirir.

Guri Lubrani, Tehrana qarşı hərbi əməliyyatların tam əleyhinə olub həmisi. İddia edib-gütəbdirləri, İran rejimini gücləndirib xalqı mollalar ətrafında daha da bərk birləşdirəcək. Lubrani İran'a qarşı hərbi deyil, polit texnoloji əməliyyatlar aparmaq və bəs sahədə məhz Azərbaycan türklərinə söykənmək lazımlı-

duğunu dəfələrlə bildirib. 12 may 2006-cı ildə isə Lubrani həmin karikatura olayını İran ərazi-sinə eksport etməyi bacarıq sanı. Həmin gün resmi "Iran" qəzətində Azərbaycan türklərinə qarşı mollanəsreddinsayağı bir karikatura çap edilir. Satirik şəkildə, fars uşağı həşəratla farsca danışmaq istərkən, cavab türkçə səslənir...

Etiraz dalğaları bütün Güneyi bürüyb, 4 nəfərin ölümü ilə nəticələnəndə Tehran hökuməti hərəkətə gəlib "Iran" qəzətinin çapını dayandırır. Redaktorları Mehrdad Qasəmfər, Mana Neyestəni həbs edilir. Ancaq bir müddət sonra azadlığı buraxılır.

Hadisələrin Danimarka olaylarının kserokopiysi olduğunu göz öndəndir. Müellifi isə

Güney keçisinə isə vəziyyəti bir başqa cür izah edirlər. İsrail həmisi getirdiyi qabırğalıq atın bu dəfə aeropordan kənarlıqmasına icaza vermirlər.

Ət də gedir, necə deyərlər, ip də...

Tezliklə o ipin, o etin ardınca həmin nazırımız da gedəcək, görərsiniz. Men sağ, siz salamat.

□ Həmid HERİSCİ



Sən saydığını say...

Zamin HACI
 zaminhaci@gmail.com

Edliyyə Nazirliyinin təzəcə açıqladığı rəqəmlərə görə Azərbaycanda dövlət qeydiyyatına alınmış kütłəvi informasiya vasitələrinin sayı 5100 ədəddir. Loru dildə desək, ölkədə guya bu qədər qəzet-məzət, telekanal-zad vardır.

Bəs göresən, niyə yaxşı zəhmətkeşlərin dərdinin beş mində bir hissəsi bu kağızlara və efirlərə çıxmır? Yalandan ölü KİV-leri hesaba, dəfər-kitabə salıb sovet "pipiskası" ("hər dəfə bunu yazanda az qalıram "pipiska" yazım, güclə düzəldirəm; bir gün amma yazacağam") ilə məşğul olmağın nə mənəsi var ki? Beş min ölü qəzetdənse, beş dənə abırlı qəzet çıxması yaxşı deyilim?

Özü də bu söz azadlığının boğulması ilk növbədə iqtidarıñ özünə ziyanır. Hələ istidir, beynləri qandır, necə yanlışa yol verdiklərini anlımlar. Çünkü həqiqi jurnalistika cəmiyyətdə, ölkədə hansı proseslərin getdiyini aşkarlamaq, vaxtında hökumətə sığnallar ötürmək üçün en önemlili, birinci sırada duran vasitədir. Çuğulların ödənişli sistem, məxfi xidmətlər, polis və icra orqanları heç bir halda jurnalistikani evez edə bilməz. Onlar büdcədən maliiyyələşdikləri üçün rəhbərliyə həqiqəti demirler. Desələr, pulsuzların azalacağından, cəzalanacaqlarından qorxurlar. Avtoritar rejimdə bu qorxuya haqları da çatır. Açıq həqiqətdənə şirin yalan yaxşıdır - rejim qulluqçularının, ümumən sistemin söykəndiyi "prinsip" budur. Neticədə aşağılardakı problemlər yerində, vaxtında həll olunmur (hətta repressiv üsulla həlli də nəzərdə tuturam), yığılbı qalır, bir gün daha ciddi fəsadlar, metastaz verir, yuxarılarla vurur. SSRİ belə dağıldı.

Bizdə en qəribə işlərdən biri isə çıxmayan qəzetlərin rüşvətxorluğu haqda məlumatların yayılmasıdır. Məsələn, bir qəzet var, hələ keçən ilin payızından çapı dayanıb. İndi isə saytlara məlumat basırlar ki, həmin qəzet məmurlardan çoxlu pul alırmış. Bunu o qəzet çıxanda niyə yazmırınız? Belə çıxır ki, bizdə "ən yaxşı qəzet ölü qəzətdir". Dayanan qəzətin hörməti, bazburutu çıxalırmış, məmurlar rüşvət vermək üçün növbəye dayanırmış. Gel indi bu ölkədən baş aç... Yazı yazmağı bacarmayan adamlar jurnalist təşkilatlarına başçılıq edir, çıxmayan qəzet niyə rüşvət almasın? Yaxşı edirlər.

Ümumiyyətə, bizdə kimin, nəyin ayağı "o dünyaya" dəyiş qayıdır, daha qəddar olur. Bir hakim var, axmaq qərarları ile ad çıxartmışdı, bir gün söhbət çıxdı ki, hakim ölüm ayağındadır, infarktmı, insultmu, inestmi - uzun sözün qisası, nəsə iniltili bir proses keçiribdir. Bütün millət sevindi, toy bayrama qarışdı, bunun vaxtile tutduğu günahsız adamlar məhkəmənin qabağında yallı getdilər. Ancaq iki-üç gün qabaq hakim xortdayıb qayıtdı, elə qayıtdığı gündə də derhal 3 nəfərin hərəsinə 10 il həbs cəzası verdi. Deməli, haqq dünyası, inkir-minkir, ne bilim, göze görünən işiq-zad hamısı yalan-palandır, adam o tərəfi görəndə daha əzazıl olur. Əzrayılda da günah çıxdır: bunu ya apar, ya da ne apar-götür oyunu oynayırsan ki? Altını zəhmətkeşlərini çəkir axı.

Ədliyyə Nazirliyinin daha bir yandırıb-yaxan (*düşmənləri - bize kayf verir*) açıqlaması qeyri-hökumət təşkilatlarınıñ sayıl ilə bağlıydı. Deyir, keçən il ölkədə qeydiyyata alınan QHT sayı 4300 olmuşdur. Halbuki insan hüquqları ilə məşğul olmağa bir adam tapa bilmirsən lazımlı gələndə. Olan-qalan yetimlərin de hesabını bağlayıb, özlərini ərazidən qovublar xaricə. İnsan haqları cəhənnəmə, heyvan hüquqları ilə bağlı da QHT tapmaq çətindir. Yiyəsiz itlərimiz Nyu Yorkda qaçqınların mitinqinə qatılır. Ancaq hökumət QHT işinə de pambıq planı kimi baxır, özündən saxta təşkilatlar yudurub hərəsinin ağızına qrant-mrnat atır.

Bəzi idarələr isə nəinki rəqəm yudurur, hətta tabeliyindəki rəqəmləri de səya bilmir. Xüsusən Təhsil Nazirliyi kimi idarə üçün saymağı bacarmamaq eyib olur. Bəs sən uca millətin burnufırtıqlı cocuqlarına (*Cocuq Mərcanlıya görə hökumətin qərarı var: indən belə bütün "uşaq" sözləri "cocuq"la əvəz edilməlidir*) riyaziyyatı necə keçəcəksən? Fakt isə budur: "Trend" agentliyi orta məktəblərimizdən ne qədər idman zali olduğunu soruşub, Təhsil Nazirliyi isə deyib ki, bunun sayını daqiq, konkret demək mümkün deyil.

Necə yeni mümkün deyil? Ölkədə 4513 məktəb var, bunların idman zalını saymaq nazirlik üçün niyə çətin olur? Məktəbin binası meşədirmi, burda girib çapqal sayasan, çətin ola? Ya yapistərin villa otaqlarının sayı kimi sonsuz bir şeydir?

Mən uşaqların yerinə olsam, bu idarənin heç bir sualına konkret cavab vermərəm. Müəllim soruşsa iki dəfə iki neçə edir, denən konkret bilmirəm, amma lazım gəlsə hesablaşmaq olar bəlkə də...

Müsəlman qonşumuz təcavüzkarə qucağını genişləndirir

Qarabağ danışıqlarında durgunluq davam edir. İrəvan rəsmilərinin son aqressiv bəyanatlarından belə qonşu hasil olur ki, bu durgunluq tezliklə bitməyəcək. Çünkü təssüflər olsun ki, nə vasitəçi dövlətlər, nə də işgalçı Ermənistana az-çox təsira malik digər regional, qonşu dövlətlər (məsələn, İran) İrəvana münasibətini dəyişməyə hazırlaşır.

Yaranmış veziyətdə Dağlıq Qarabağda Bakının mini-mühərribə taktikası xüsusü aktuallıq qazanmaqdadır. Bir sıra siyasi ve herbi ekspertlər görə de işgalçı vaxtaşını preventiv zərbələr endirməklə onu taqədən salmaq mövcud durumda Azərbaycan üçün en elverişli yol ola bilər. Çünkü o halda təcavüzkar Qarabağ məsələsində tutdugu radikal mövqenin perspektivsizliyinə döñ-döñə əminlik hasil edəcək, erməni toplumunu da-ha obyektiv bir hökumət qurmaq zorunda qoyacaq.

"Mən əminəm ki, 4 günlük aprel mühərribə zamanı Ermənistana ağır zərbə vuran Azərbaycan Vyana və Sankt-Peterburg danışıqlarında taktiki səh-və yol verib. Əslində isə Baki birinci prinsipi Azərbaycan ərazi-lərinin işğaldan azad edilmesi olan "Madrid prinsipləri"nin ardıcıl yerine yetirilməsində təkid etməli idi. Baki isə tamamilə qeyri-real olan ateşkəslə bağlı hansısa "araşdırma mexanizmlərinin tetbiqi"ne razılıq verdi - özü də münaqışə zonasının özündə".

Musavat.com-un məlumatına görə, bu sözləri rusdilli vesti.az-a ABŞ-Azərbaycan İnkışaf Dəstək Fonduñun baş eksperti Aleksey Sinitzin deyib. Onun sözlərinə görə, belə "məxanizmlər"in axtarışı siyasi dalañ aparır: "Və bunun nəticəsi olaraq da Ermənistan aprel şokundan ayıldı və öz prezidenti Serj Sərkisinin dilindən Azərbaycan üçün tamamilə qeyri-məqbul olan təkliflər səsləndi. Erməni lideri dedi ki, heç kim Dağlıq Qarabağın taleyini həll etmək hüququna malik deyil - ne Ermənistan, ne də Azərbaycan. Bu isə deməkdir ki, Ermənistən yox, məhz separatçı "DQR" danışıqların subyekti kimi qəbul olunmalıdır - nəyin nəticəsində ki, Sərkisinin iddiasına görə, Dağlıq Qarabağın əhalisi vasitəsilə regionun yekun statusu müəyyən edilməlidir".

Ekspertin sözlərinə görə, Sərkisinin dediyi absurd və təxribatçı bir təklifdir və onu heç ciddi müzakirə etməyə də daymaz: "Mən təəccübənləmərəm, əger bununla erməni tərəfi vaxtı uzadıb aprelədəki uğursuluşa görə revanş götürmək üçün yaxşı hazırlanmaq niyyəti güdürsə. O vaxt ermənilər şokda idilər. Hələ havadan barit qoxusu çəkilməmişdi, Sərkisan isə Moskvaya deyil, Angela Merkelin yanına qaçıdı ki, hamidən hamiya şikayet eləsin. Tədricən erməni istəbləşimi özünə geldi və indi erməni KİV-leri öz həmvətənlərini inandırmağa çalışır ki, onlar guya aprel mühərribəsində qəlebə qazanıblar".

Analitik bu və digər səbələrdən danışıqlar prosesində tezliklə irəliləyiş gözləmir. "Am-



musavat.com
Təgrul Ismayil

Sərkisyan Tehranda düşmənin Bakıya yeni ismarısı, revans yangısı...

Erməni müdafiə nazirinin İrana 3 günlük səfərinin pərdəarxasında nələr var? **Ekspert:** "İrəvanın revans planlarına ən güclü zərbə Azərbaycanın preventiv zərbələri olacaq..."

ma ermənilərin keçən ilki məğlubiyyətə görə revanş götürmək cəhdlərini istisna etmirəm. Yeri gelmişkən, həmin məğlubiyyət Ermənistən üçün təkcə strateji yüksəkkiliklərin itirilməsi ilə deyil, həm də Müdafiə Nazirliyi rəhbərliyinin bütünlükə dəyişməsi, hakim elitəyə etimadın çökəməsi, etiraz aksiyaları və hətta dövlət təcavüzkarə cəhdini ilə nəticələndi. Ona görə de əger erməni tərəfi hansısa revanş cəhd eləsə, o zaman Azərbaycan ordusunun lokal da olsa, güclü cavab zərbəsi Ermənistən hakim elitəsinin bütün iyerarxik nərdivanını kənarə tullayacaq. Bu isə çoxılık Qarabağ böhranının edaletli həllinə doğru real addım olar".

Yeri gelmişkən, Ermənistən yeni müdafiə naziri Vigen Sərkisanın hazırda İranda 3 günlük səfərdərdir. Dünən o, İrənanın müdafiə nazirleri Hüseyin Dehqanla görüşüb. Görüşdə Qarabağ münaqışesinin nizamlanması məsəlesi müzakirə olunub. Bu barədə "Iran Daily" məlumat yayıb.

"Dağlıq Qarabağ münaqışəsinə toxunan tərəflər regionda sülh və sabitliyin qorunub-saxlanması üzrə səyərlərin mühümüyüն, həmçinin münaqışının hərbi yolla həllinin olmadığını vurgulayıblar", - deyə məlumatda bildirilir. Erməni müdafiə naziri regionda gərginlik və böh-

ranların aradan qaldırılmasında, Azərbaycanla Ermənistən arasında Qarabağ münaqışesinin nizamlanmasında İrənanın rolunu alqışlayıb.

Əslinə qalsa, İrənanın konfliktin həllində heç bir pozitivi rol yoxdur. Əksinə, Tehran illerdə təcavüzkar ölkəyə maddi-iqtisadi dəstək verməklə, Ermənistəna "həfəsliyi" açıq saxlamaqla İrəvanın Dağlıq Qarabağ məsələsində qeyri-konstruktiv və texribatçı mövqeyini gücləndirir, Qarabağ döyüünün açılmasına olur. Yəni İrənan əger nizamlama prosesində müsbət rol oymamaq istəyirse, o zaman mənqıbə, ilk növbədə Ermənistəna real təsir riqaqlarını işə salmalıdır.

Bu işə görünmür. Prezident Həsən Ruhani İrəvan sefəri az önce İsrail baş naziri B.Netanyahunun Azərbaycan sefəri ilə bağlı Bakının ünvanına hədəleyici ifadələr işlətməsini də ya-da salmağa dəyər.

Sözsüz ki, Ermənistən Azərbaycana qarşı ənənəvi aqressiv davranışlarında, indi isə apərel rüsvaylılığına görə revans yanğısı ilə yaşamasında İrənanın məxsusi yeri var - təbii ki, təcavüzkarın xeyrinə. Vigen Sərkisanın yeni müdafiə naziri qismində xaricə ikinci sefəri Rusiyadan sonra mehz İrana etməsi də özlüyündə az şey demir.

□ Siyaset şöbəsi

SSRİ da
gi-
lan-
dan
sonra rusların eksəriyyəti
hələ də üzləşdikləri çə-
tinliklərə görə ABŞ-i gü-
nahkar sayır. Bu baxımdan,
sovət dönməndə iki
supergüç arasında yaşı-
nan "soyuq müharibə"
sonrakı illərdə də müxtə-
lif formalarda davam et-
dirilir. ABŞ-in Şərqi Ukraynaya həmlə etdiyinə
görə Rusiyaya qarşı
sanksiyalar tətbiqi üçün
beynəlxalq səylərə başçı-
lıq etməsi rusların nara-
zılığını daha da artırıb.



Putinin Amerika həmləsi: gözəntilər nə vəd edir?

Ekspertlər baş verənləri "soyuq müharibə"nin özü yox, başlanğıcı sayırlar...

Siyasi təhlilcilərə görə, bütün bunlara qarşı Putin də boş dayanmayıb və son illərdə ABŞ-i parçalamaq siyaseti yürüdür. Bu məqsədle də müxtəlif yollara əl atır. Elə Donald Trampın ABŞ prezidenti seçilməsində Putinin əli olduğu haqda söz-söhbətlər də boşuna sayılır. Hələ seçkilərdən önce Almanianın "Die Welt" nəşrində dərç olunan meqalede iddia olunurdu ki, Rusiya prezidenti Vladimir Putin güclüdür və ABŞ-dakı prezident seçkisi öncəsi aparılan kampaniya müdaxile edir. Məqalədə həmçinin Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillary Clinton haqda məlumatların oğurlanmasının Rusiya xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyi bildirilirdi.

Nəhayət, bu baredə Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Tədqiqatlar Bürosu və ABŞ Milli Tehlükəsizlik Agentliyinin məruzəsində bildirildi ki, rəsmi Moskva ABŞ-da keçirilmiş seçkilərdə Demokrat Partiyasının namizədi Hillary Clinton manə olmağa çalışıb. "Rusyanın məqsədi ABŞ cəmiyyətinin demokratik prosesə inamını sarsıtmak və Hillary Clinton prezent seçilməsinə manə olmaqdan ibarət olub" - məruzədə qeyd edilib. Səslənən bütün bu ittihamları isə rəsmi Moskva qəbul etmir.

Ekspert Arzu Nağıyev
"Yeni Müsavat"a bildirdi ki,

ne qədər ki, cənab Tramplın Putinin görüşü olmayıb, bu söhbətlər uzanacaq: "Çünki Tramp öz çıxışlarında da vəd və əməl məsəlesi var. Tramp prezidentliyə nəməzədiyi dövründə verdiyi vələri həyata keçirməyə çalışır. Bəzi sərəncamları imzalaqla müəyyən addımlar atır. Bu, həm miqrant, həm Meksika, həm də müəyyən təhlükəsizlik məsələləri ilə bağlıdır. Lakin məlumdur ki, bu proseslər də nə ilə nəticələnir. Bu gün Rusyanın hansısa kiberhücumlarla Amerikanın sistemini dağıtmayı məqsədi, sadəcə olaraq, gülüş doğurur. Çünkü əger bütün dünyanın kəşfiyyat xidmətlərinə, eyni zamanda xüsusi xidmət orqanlarına, məhz ABŞ ərazisində yerləşən istər Facebook, istər google, istərsə də digər sosial şəbəkələr vasitəsilə nəzarət edilirse, necə ola bilər ki, Rusiya kiberhücumla bunu məhv etsin. Eyni zamanda bu söhbət çıxan zaman Rusiya xüsusi xidmət orqanları ABŞ-in agenti qismində iki-üç nəfəri həbs edib və bunu gündəmə çıxardı. Düşünürəm ki, burada, sadəcə olaraq, informasiya müharibü gedir. Yəni artıq "soyuq müharibə"nin başlanması gündəmdədir. Ən qorxuluşu isə odur ki, bu, qaynar müharibəyə keçməsin. Rusyanın ABŞ-i dağıtması məsəlesi isə çox gülünc səslənir".

Ekspertin sözlərinə gö-

re, hər bir dövlətin öz dönməz xarici siyaseti var: "Əgər bu gün Ukrayna məsələsinə baxsaq, məlumdur ki, Rusiyaya qarşı əsas sanksiyalar məhz Krımın ilhaqından və Donbasda gələnlərə vərdir. Lakin bütün bunlar o demək deyil, Rusiya kiberhücum vəsitiyle ABŞ-i parçalayacaq. Hollandiya, Belçika, Yunanistan kimi ölkələrdə de sağ, sol radikal hakimiyət gəlməkdədir. Bu, Qərb sivilizasiyasında qlobalizmə qarşı bir üsyandır. Hər kəs öz milli mental keçmişinə qayıtmak istəyir, Avropa Birliyi çərvivəndə yaşamaq barəsində düşünürələr. Artıq Böyük Britaniya bu istiqamətdə öz addımını atıb. Bütün bunlardan da təbii ki, Rusiya istifadə edir. Hazırda tam şəkildə "soyuq müharibə" başlayıb demək olmaz. Çünkü bu başlayan

zaman Qərb və komunist cəbhəsi var idi. İndi isə İslam adlı cəbhə də var. Düzdür, bu artıq dağılmış bir cəbhə olsa da Türkiyə qismində yenidən parlamaqdadır. Çinlə Rusyanın da eyni cəbhədə olduğunu söyləmək olmaz. Ona görə də hazırda "soyuq müharibə" dən çox, burada Qərb sivilizasiyasına qarşı digər sivilizasiyaların ayağa qalxmasını müşahidə edirik. Bu xüsusda Qərb Rusiyaya qarşı İslamlı birləşə bilər. Yaxud da eksi baş vərə. Gələcək konfiqurasiyani tam dəqiq şəkildə siyasi proseslər göstərəcək".

□ Əli RAIS

Sovet dövrünün xüttətini
çəkməyə dəyərmi?



Hüseyinbala SƏLİMOV

Bir az radio təcrübəm olsa da yene də özümü radio və xüsusən də televiziya jurnalistikasından uzaq adam hesab edirəm. Amma men də hamı kimi dinləyici və tamaşaçıyam. Ona görə də düşünürəm ki, bəzi məsələlərlə bağlı iradaları bildirməyə mənim də haqqım var...

Cəhdəndər bir məsələ məni çox narahat edir. Bu da sovet dövrünün jurnalistlərinin, xüsusən də diktörənin geniş təbliğ edilməsidir. Mənim bu adamlara qarşı hansıa iradım yoxdur, insan valideynləri kimi, yaşadığı dövrü də seçmir və onların günahı deyil ki, sovetlərin vaxtında doğulub, işləyiblər. Bəlkə də başqa dövrə yaşasayırlar daha yadda qalan və sevilən işlər görərlər. Amma nə etmək olar...

Bu gün onlardan - sovet diktörlerindən nələri götürə bilərik? Tamam fərqli jurnalist məktəbinə və tamaşaçı auditoriyasına aid olsam da yene də hesab edirəm ki, onlardan da öyrəniləsi nəsə var...

Məsələn, bu adamların sanbalı, efir görünüşü, Azərbaycan dilini olduğca səlis bilmələri təbii ki, bizim də diqqətimizi çəkməyə bilməz və bu gün efirmizdə az qala təlxək kimi atılib - düşən, azərbaycanca normal danışmağı belə bacarmayan bəzi jurnalistlərə baxanda fikrindən bir şey keçir: "Əcəba, heç olmasa, bizim keçmiş azərbaycanlı diktör və aparıcılardan nəsə öyrənmək oları axı!"...

Amma bununla belə böyük iradalarım da var. Bize nəyi təbliğ edirlər? Nəyi nümunə göstərirlər? Təsəvvür edin, sovet dövlətinin, totalitar quruluşun radiosunu və televiziyasını! Sovetlər vaxtı radio da, televiziya da sovet ideologiyasının ruporu idi, DTK-nin ciddi nəzarəti altında idi və bu gün bize bunları təbliğ etməklə fikri dünya jurnalistikasının en müasir uğurlarından yayındırmağa çalışırlar. Biz yeni dünyamın müasir jurnalistika məktəblərindən öyrənməliyik, yoxsa sovetlər? Axi diktör ne deməkdir? Hazır, irəlicədən yazılmış mətni səlis dildə oxuyan adam!..

Buna can atırıq? Bəli, bizi idarə edənlər də istəyirler ki, jurnalistlər sadəcə, irəlicədən yazılmış və yaxud razılışdırılmış mətnləri oxumaqla məşğul olsunlar. Deyim ki, buna nail olublar. İndi bizim bu televiziyalara baxanda adam darıx-maqdan az qalır çərləsin!..

Dövlət televiziyası ile "müstəqil" televiziylər arasında sərhədlər tamamilə itib, baş açaq olmur, dövlət kanalı hansıda, müstəqil kanal hansı?..

Ona qalsa, sovetlər bir yana, Şimali Koreyanın diktörleri dənə "nümunəvi" və "ciddi" görünə bilərlər! İndi nə edək? Onları da durub təqlid edəkmi?..

İnsanların çoxu bizim televiziyalara yalnız ona görə aranır, baxırlar ki, sadəcə, buna məcburdurlar, çünkü Azərbaycanda yaşayırlar və burada nələrin baş verdikini, daha doğrusu, şanlı hökumətimizin bizim başımıza daha hansı bələləri açmasından - hansı "qərar"ları qəbul etməsindən heç olmasa, xəbərdar olsunlar. Başqa motiv yoxdur və getdikcə bu mənzərə daha dözlüməz olur...

Ümumiyyətlə, sovet dövrlerinə münasibət xüsusi mövzudur. Bəli, bunu bir yazı ilə çözmək qeyri - mümkündür. Bir çox hallarda bu məsələdə bir nostalji əlamətləri də duymur.

Düşünürəm ki, bunun da təqsiri hakimiyətin siyastindədir. Normal cəmiyyətin, normal iqtisadiyyatın, normal və hüquqi dövlətin meydana çıxmasına imkan vermədi. İnsanlar müstəqil olmaqın, bəli, həm fərd, həm bir cəmiyyət, həm də dövlət kimi müstəqil olmağın üstünlüklerini görmədi. O səbəbdən də sovet dövrü üçün nostalji yasanır...

Məni narahat edən bir məsələ də vardır. Bu da bizim sovet filmlərimizdir. Ekranda yalnız onlardır. Üstəlik, elə bayagi, elə ucuz şəkildə təbliğ edirlər ki, adam az qalır, intihar etsin. Bağırmış isteyirsən ki, hanı bəs müstəqillik dövrünün filmləri?..

Məni düzgün başa düşün. Sovet filmləri arasında dəyərliləri var. Amma bu filmlərin hamısında sovetin möhürü var. Həmin dövrə rejissorlar və ya ssenaristlər çalışırdılar ki, heç olmasa, bir görüntü ilə, bir sözle və ya işarə ilə nəsə çatdırırsılar və insanlar da bunu tuta bilsin...

Bu yolla onlar o dövrlə, o quruluşla bağlı etirazlarını ifade edirdilər. Di gəl, bu gün həmin bu filmlər "şərh" edilərkən bütün bunlar tamamile yaddan çıxır, onları sadəcə, görmürər...

Əvəzində isə filmlərin elə bayagi tərəflərini təbliğ edirlər, adəmin beynindən birçə fikir keçir: "Əcəba, biz hansı quruluşa yaşayırıq?"...

AzTV srağagündən ənənəvi müxalifətə savaş açıb. Müxalifət ənənəvi şəkildə hədəfə alınıb, təqnid olunur. İqtidárın çoxdan "unutduğu" siyasi rəqiblərini yenidən xatırlamasının səbəbləri nə ola bilər? Müxalifət düşərgəsi hücumları necə dəyərləndirir?

VİP sədri Əli Əliyev bildirdi ki, AzTV-yə yalnız rəsmi xronikani izləmək məqsədilə gün ərzində 5-7 dəqiqə müddətində baxır. Bu səbəbdən siyasi xətdəki dəyişikliyi sezməyib. Amma müxalifətin hədəfə alınması təccübüldür deyil: "Sərbəst mətbuatın qılıqlı xarakterik olan antidemokratik cəmiyyətlər üçün düşmən axtarışı xas xüsusiyyətdir. Görünür, sosial problemlərdən, 2 manatı haqlamış dollardan, idarəolunmaz hala gələn iqtidardaxili problemlərdən diqqəti yayındırmaq üçün müxalifətə müharibə elan olunması başa düşüləndir. Hakimiyət nəyin baş verdiyinin fərqindədir. Anlayılar ki, yaradılmış böhranı aradan qaldırmaq asan olmayıcaq. Vəziyyəti ağırlaşdırıcı iç konfliktlər situasiyanı tarıma çəkir. Siyasi prosesin içində olanlar gizli mexanizmlərin hərəkətə gətirildiyini duymamış deyiller. Belə şəraitdə "Parçalansaq, müxalifet gelir" tezisi işe yaranan kimi görür-

ne bilər. Hakimiyət ideoloqları müxalifətin mövcudluğunu yada salmaqla daxili konsolidasiyaya nail olmağa çalışırlar hem de. İnanıram ki, bununla nəyə isə nail olmaq mümkün olsun. Mənə görə, müxalifət onsuz da zəif fəaliyyətini bir az da səngitməli, siyasi meydanda görünməməyə çalışmalıdır. Müxalifətin fəallaşması içəri savaşı zəiflədir. Mane olan hakimiyət-daxili maneçilik törədənlər radikal şəkildə neytrallaşdırılmalıdır. Belə olmasa, korruptionə heyət ölkəni dağılmağa qədər sümürcək və sabotajla məşğul olacaq. Unutmaq ki, bu adamların bir qismi sadə gözlə görünəcək dərəcədə Azerbaycanı sevmeyən, xəritədən silməyə çalışan kənar dövlətlərin oyuncularıdır.

ADP sədrinin müavini Taliyat Əliyev isə qeyd etdi ki, ölkədə günü-gündən iqtisadi böhran dərinləşməkdədir. Bu iqtisadi böhran artıq sosial böhrana keçib. Bu böhranın siyasi

Hakimiyət çoxdan "unutduğu" müxalifəti yada saldı

Müxalifətdən AzTV-nin hücumuna reaksiya: "Ölkənin və millətin taleyinə müxalifət də məsuliyyət daşıyır"



Əli Əliyev



Taliyat Əliyev

böhrana keçməsi isə zaman məsələsidir. Müxalifətin yada salınması bununla bağlıdır: "Sözsüz ki, hakimiyət də yaranmış durumun fərqindədir. Artıq hakimiyət bu durumun qarşısını almaq şansını itirib. Atılan addımlar mövcud vəziyyətə adekvat deyil, daha çox xaotik xarakterlidir. İndi bunlar cəmiyyətin diqqətini əsas problemdən

yayındırmaq üçün süni gündəm yaratmağa çalışırlar. Müxalifətin də yenidən AzTV-də hədəfə getirilməsi bundan qaynaqlanır və hakimiyətin vəziyyətinin xoşagələn olmadığını sübut edir. Hələ bir azdan ölkənin düşdüyü ağır iqtisadi böhranda da müxalifəti və ya 1992-93-cü illərdə milli qüvvələrin hakimiyətini qırayacaqlar".

AMİP katibi Əli Orucova hesab edir ki, müxalifətin hədəfə getirilməsi ciddi narahatlıqlandan xəber verir: "Tarixən belə olub, hansı siyasi sistemlərdə ciddi böhranlar yaşanırsa, hakimiyətlərin varlığına təhlükələr reallaşır, ya xarici, ya da daxildən düşmən axtarışına çıxılır və bütün fokslar da ona yönəldilir. Yaxud da müharibə risqləri yaradılır. Lakin tarix həmişə belə priyom və üsulları uğurla si-naqdan çıxara bilinməyib. Bir tərəfdən deyirlər ki, müxalif yoxdur, yaxud zəifdir, xalq arasında etimadını itirib, digər tərəfdən, müxalifətə yüklenir, onlar günah obyektiye çevrilirlər. Hakimiyət təbliğatçıları hansı uğurlardan danışırlar ki, dünyanın ən nüfuzlu qurumlarının müxtəlif təyinatlı

□ E.SEVİDAĞA

Facebookda status yazmaq müxalifətçilik və mübarizədirmi...

Siyasi ekspert müxalifətin durumunu təhlil etdi; ""Yaşayarıq, görərik" fəlsəfəsi və qeyri-müəyyən yanaşması olan qrupun hər hansı bir nəticə əldə etməsi mümkün deyil"

Azərbaycannı müxalif siyasi partiyalarında ətəkləti vəziyyət davam edir. Lakin maraqlıdır ki, bir sıra müxalif təmsilçiləri demokratiya uğrunda mübarizə apardıqlarını hər fürsətdə bəyan edirlər. Mübarizə apardıqlarının sübutu kimi isə sosial şəbəkədə hakimiyətə qarşı fikirlər yazdıqlarını, hansısa status qeydlərini göstərirler. Müəyyən şəbələrdən düşərgədən bir müddətdir aralı düşmüş bəzi səmimi müxalifətlər isə düşünürər ki, dostları həqiqətən meydandadır, mübarizə aparırlar.

Bəs hakimiyətə iddiası olduğunu bəyan edən müxalifət fəaliyyəti yalnız virtual məkanda görünmək hesab edir, sosial şəbəkədə statuslar yazmaq, bir-birinin yazdıqlarını "layk" etməklə kifayətlənir, bunu demokratiya uğrunda ciddi mübarizə saymaq olar?

Gənc Demokratlar İnstitutunun rəhbəri, siyasi ekspert Yeganə Hacıye-

va bildirdi ki, dünyada müxtəlif cəmiyyətlərin mübarizə üsulları və ya mübarizəni aparmaq xüsusiyyətləri fərqlidir. Məsələn, çox vaxt Avropada cəmiyyətlər üçün nümunəvi və səmərəli ola biləcək hər hansı bir mübarizə üsulu Asiya və Afrika cəmiyyətləri üçün

cəlbədici olmur, qəbul edilmir. Çünkü bu mübarizə özüne belə məlum olmayan, sual verdikdə isə "onu zaman göstərəcək" və ya



Yeganə Hacıyeva

"yaşayarıq görərik" fəlsəfəsi və qeyri-müəyyən yanaşması olan qrupun hər hansı bir nəticə əldə etməsi mümkün deyil. Bu, mübarizə sayila bilməz.

Bütün demokratik ölkələrdə mövcud olduğu kimi Azərbaycanda da sosial mediada cəmiyyətin bütün təbəqələri (siyasi və ya qeyri-siyasi) və onların virtual fəaliyyətləri mövcuddur. Bura çoxsaylı hökumət

tərəfdarları, müstəqil şəxslərin, azsaylı müxalif qruplarının, müxtəlif konsepsiyalı, müxtəlif dini və ya milli ideologiya daşıyıcısı olan qrupların öz maraqlarına xidmət edən virtual fəaliyyəti mövcuddur. Sırf müxalif qrupların sosial mediadakı fəaliyyətinin gələsək, əksəriyyətinin ölkədə baş verən proseslərin təqnid və ya müxtəlif saytlardan xəber başlıqlarının paylaşılması və en əsasi şəxsi-məişət xarakterli virtual fəaliyyəti mövcuddur. Mənim fikrimcə, çıxış yolu göstərilmədən soylənilən təqnid qərezdir və heç bir halda mübarizə üsulu sayla bilməz və əslində demokratiya uğrunda mübarizə deyil.

Demokratiya özlüyüdən davamlı, heç bir halda cəmiyyətlərə ixrac olunmayan, cəmiyyətlərin özlərinin milli, mənəvi, mental və məişət xüsusiyyətlərinin əsasında formalaşan, öncə təfəkkürlərdə və düşüncələrdə, ardınca isə cəmiyyətlərdə bütün təbəqələrin fundamental haqlarının qorunması və hörmət edilməsi anlayışının formalaş-

masına, inkişaf etməsinə təkan vere biləcək bir məarifçilik prosesidir. Demokratiya və demokratik dəyərlər uğrunda mübarizə küçələrdən daha önce bəyinlərde və düşüncələrdə başlanmalıdır. Demokratiya və demokratik dəyərlər uğrunda mübarizə bu dəyərlərə hörmət edən nəslin formalaşması yolunda maarifçilik fəaliyyətidir. Bu isə usaqlara ailədə təbiyyət, kiçik yaşlıarda məktəblərdə tədris, gənclər sahəsində təlim və seminarlarla, siyasetdə isə demokratik təsisatların formalasdırılması və demokratik dəyərlərə sədaqət nümunəsinə nümayiş etdirməklə mümkündür".

Ekspert hesab edir ki, siyaset alanını qrupu adına monopoliyaya alıb, təşkilat daxilində demokratik təsisatların formalasmasına nail ola bilməyən, formalaşmasına imkan verməyən, yeni, fərqli və ya dəyişmiş fikrə dözümsüzlik göstərəcək qədər avtoritar olan cameənin demokratik dəyərlər uğrunda mübarizə apardığını bəyan etməsi səmimi sayla bilməz.

□ E.SEVİDAĞA

Məlum olduğu kimi, bir aydan artıqdır ki, erməni əsilli jurnalist və ictimai fəal Suzan Caginyan Bakıda haqqın.az saytında çalışır. "Yeni Müsavat" S.Caginyanın Azərbaycan hayatı, ölkə və xalqımızla bağlı təssüratlarını öyrənmək üçün onun çalışdığı redaksiyada olub.

Ermeni jurnalistlə redaksiyanın qapısından içeri giren kimi qarşılaşır. Ofisin baş köşəsində, kompüterinin arxasında Ermənistən xəbərlərini izleyir, təhlillər yazır. Azərbaycanlı iş yoldaşları isə hər an onu diqqətdə saxlayırlar. "Suzan, çay içirsə?", "Şəkil üçün poza verəndə sağa döñ, eñ daha yaxşı görünürsə..." Orda olduğumuz müddətdə eştidiyim replikalarlardan sadəcə ikisi bu idi.

O da halindən məmənundur. Hətta müsahibədə bir neçə dəfə "bizim Bakıda", "Şəhərimiz" söz birləşmələri ilə cümlələr quranda anlamış olurdu ki, özünü heç də "düşmən cəbhəsində" hiss etmir, aura o aura deyil. Yeri gəlmışkən, vaxtılı Səzən Caginyanın məşhur "Komsomolskaya pravda" qəzetiinin Ermənistən üzrə xüsusi müxbiri olub, Ermənistən təhsil nazirinin qızıdır...

Onu da qeyd edək ki, bundan əvvəl haqqın.az-da daha bir erməni əsilli jurnalist - Vaan Martirosyan da işləyirdi.

S.Caginyanla müsahibəni size təqdim edirik. Müsahibimiz öncə Bakıya geliş hekayəsində danışdı.

- Mən 8-10 noyabr tarixlərinə Bakıda keçirilən sülh konfransında iştirak etmək üçün dəvət aldim. Daha öncə bir neçə dəfə də Ermənistəndən çıxmışa cəhd etmişdim, amma alınmamışdım. Məhkəmənin əlinde mənim ölümürlə bağlı qərar var idi. Orda mənim pasportla bağlı problemlərim vardi. Dəfələrlə ölkə prokurorluğununa, polis orqanlarına, eləcə də məhkəməye müraciətlərim nəticəsiz qaldı. Mən bu barədə qərarın leğvini tələb etmişdim.

- *Maraqlıdır, hansı sabablardən və necə siz birdən-birə sənənlərdə ölü olaraq qeydiyyata keçdiniz?*

- Məhkəmə belə qərar çıxarıdı ki, mənim vətəndaş kimi işləmək, hərəket etmək hüquqlarım məhdudlaşın. Bu, mənə qarşı hakimiyyətin özünməxsus təzyiq



rəm, mən məhkəməyə müraciət etmişəm, özü də iki dəfə. Hər ikisində mənə redd cavabı verilib. Özünü yalan, şantaj dolu bəyanatlarınızla məni çirkəndirməye çalışmayı. Ermənistəndə yaşayaraq, mühərabin niyə və kim tərəfindən, niye başladıldıqını bilərk, pulsuz bütün hissələrini bir araya getirək anladım ki, oturub Serjik Sərkisyanın bütün Ermənistən xalqını məhv etməsinə gözləyə bilmərəm. Kimisə ölkənin daxilində, bir başqasını ölkənin

planlaşdırırsız?

- Mənim Bakıda qatıldığım konfrans təkcə menim şəxsi taleyiimdə yox, Qarabağ probleminin taleyində də böyük rol oynadı. Məhz bu konfransda biz dünya üçün Azərbaycanlı Ermənistən arasında sülh platforması yaratmağa qərar verdik. Bu, artıq dünyaya məqyasında Qarabağ probleminin həlli ilə bağlı strukturun yaradılması deməkdir. Artıq bu istiqamətdə hansısa riçaqlar yaranmağa başlayıb. Bizim regionda

də reallıqdan uzaq fikirlər aşila-maşa çalışırlar. Əslindəsə bu, xalqı idarəetmə, özünə tabe etmənin ən ucuz yoludur. Onlar xalqın ən dəyərli hissələri ilə oynaya-raq onu talan etməyi məqsəd güdürlər. Ve bununla da məhz bu xalqı ölüme göndərməyi hədefləyirlər. Mən anlaya bilmirəm ki, insanın - ona insandır demək mümkün deyil (S.Sərkisyanı nəzərdə tutur-müəl.) ruhu nece xudpəsəndlik, riyakarlılıq dolu olmalıdır ki, iqtidarda qalmaq üçün xalqının

"Serj Sərkisyan psixoloji xəstədir"

"Bakıdakı erməni"

"Jurnalistdən şok açıqlamalar"

Suzan Caginyan: "Bu münaqişə olmasa, Sərkisyan bir gün belə Ermənistən hakimiyyətinin başında otura bilməzdi"

"Mən şəxsən öz ölkəmdə genosidi yaşamışam. Ermənistən hakimiyyəti hansı haqla Türkiyə qarşısında genosid iddiası qaldırır?"

- Na işlə maşgıl olurdur?

- Diplom işləri, məqalələr, lisenziyalar, referatlar yazırdım. Evde işləyirdim.

- Bəs aktiv jurnalistika ilə nə zaman maşgıl olmuşuz?

- Aktiv deməzdim. Amma mən bir müddət ştatdan kənar

dim, gəlim. Ölkədən çıxışma qəsdən maneqələr yaradırdılar. Çünkü bilirdilər ki, mənim hər bir sözüm arqumentləşdirilib, hər bir hərəkətmə də əsaslandırılıb. Ona görə də mənim nəsə bir addım atacağım, iqtidat əleyhine hansısa bir

xaricində... Bununla nəsə etmək lazımdır. Mən anladım ki, Serj Sərkisyan hakimiyyətinin əsas dayaq nöqtəsi Qarabağ münaqişəsidir. Bu münaqişə olmadan o, bir gün belə Ermənistən hakimiyyətinin başında otura bilməzdi.



sühlün yaranması məqsədilə əməli addımlar atılır.

- *Azərbaycana gəlmişinizdən öncə də ölkəmiz, millitəmiz barədə müəyyən fikir və qənaətləriniz yəqin ki, var idi. Bunlar gəlmişinizdən, Azərbaycana yasantınızdan sonra dəyişdim?*

- Əslə dəyişmədi. Elə insanların dəyişmədi ki, məni Ermənistən iqtidərinin saxta, ura patriot-

ən ülvi hissələri ilə oynasın.

- *Bəs Azərbaycanda sizə qarşı münasibət necədir? Yaxın və bir qədər uzaq çevrənizdə, insanlar arasında...*

- Çok gözəl. Mən əsla differensiya hiss etməm. Hətta aşırı diqqət və qayıq ilə əhatə olunduğu deyə bilərəm. Hətta mənim burda bir kollegam var, günorta saat 12.30 olan kimi məndən acıb-acmadığımı sorur. "Bəlkə

"Anladım ki, Serj Sərkisyanın bütün Ermənistən xalqını məhv etməsini gözləyə bilmərəm"

yonda də qurmağa imkan verərdi. Amma mənim bura gelişim heç də hansıa şəxsi problemlərimin həllinə hesablanmayıb. Nəcə ki, hazırda Ermənistən hakimiyyəti mənim addımlımı cəmiyyətə məhz bu cür qəlema verməyə çalışır. Onlar cəmiyyətə mesaj verməyə çalışırlar ki, guya mən Bakıya gələməklə öz xırda problemlərimi həll etməyə gelmişəm. Xeyr, cənablar! Mən sizin (Ermənistən hakimiyyətinin nəzərdə tutur-müəl.) problemlərinizi həll edacəyim.

- Məstəqil jurnalist olaraq bu problemi necə həll etməyə çalışı-

luq şuarları ilə zombileşdirmək mümkün olsun. Mənim 22 yaşım yoxdur ki. Bu güne qədər çoxlu sayda azərbaycanlı dostum olub və Azərbaycan mentalitetinin nə demək olduğunu bilirəm. Mənim illərim mənim baqajımdır deyə bilərem.

- *Ermənistən hakimiyyəti Azərbaycanı, azərbaycanlıları millətinə necə təqdim etməyə çalışır?*

- İlk növbədə qatı düşmən kimi. Və əger düşmən azərbaycanlılarının elinə düşsə, onunla necə davrana bilərlər... Bu məsələdə

bir az tez yeyək", "Səni nəsə narahat edirəsə, həll edək"... Bütün gümən həmkarlarının qayıgli sözleri əhatəsində keçir, işirtmirem, gerçəyə deyirəm.

- *Qonşularınız? Onlardan da eyni diqqəti görürsüz mü?*

- Düzünlü deyim ki, qonşularla xüsusi münasibətim yoxdur. Çünkü vaxtim olmur. Eve işdən sonra, axşamlar gelirəm. Ondan sonra da vaxt qalır ancaq yatmağa, sonra yena iş, yene iş.

□ (davamı sahifə 12-də)

□ Sevinc TELMANQIZI

□ Fotolar Məğrur MƏRDİNDİR

"Azərbaycanda Ermənistəndəki kimi yüksək gərginlik yoxdur"

üslubi iddi.

- *Həmin vaxta qədər sizin Ermənistəndəki iqtidarı ilə nə kimi problemləriniz var idi?*

- Mənim hakimiyyətə her zaman problemləm olub. Onlar hər zaman bilirdilər ki, mən onlara qarşı necə yanaşırəm. Mənim prinsipiellığımı, iqtidarıñ ölkədə etdiyi qanunsuzluqlara, özbənaliqlara keskin münasibətəmə bələd idilər. Bu, praktiki olaraq, son 25 ildə mənim dəyişməyən münasibətimdir. Mənim bu hökumətdən ilk toqquşduğum adam Levon ter Petrosyan idi. Bu, 1996-ci ildə olmuşdu. Bəlkə də kənardan baxanda düşünmək olar ki, mən kim, o kim? Mən sıradan bir seçıci, o isə prezidentliyə namizəd. Mən onun üzünə dedim ki, vətənimdə nələr tördəldiyindən xəberim var və bunları bir-bir sadaladım. Situasiya elə getirdi ki, mən öz ürək sözlərimi Serj Sərkisyanın da üzüne deyə bildim. Bunun davamında isə bir qisasçılıq geldi. İşə düzəlmək mümkün deyildi. Amma mənim alırdığım ali təhsil imkanı verirdi ki, özəl işlər görüb, öz yaşayışımı təmin edim.

müxbir kimi çalışmışam. Bu da tələbeli illerime təsadüf edirdi. - *Söhbət o qədər fərqli məzərlərə getdi ki, Azərbaycana gəlmiş hekayənizi tam danişti bilərdi.*

- Bəli, az önce də dediyim ki, sənədləşmə ilə bağlı bu cür problemlər var idi. Həmin tədbirdə dəvət gəldiyi zaman çalışdım ki, hansısa yolla öz pasport problemi həll edim. Bir şeyi də deyim ki, məhkəmə guya mənim ölümləyimlə bağlı qərarı da pasportum qanuni qüvvədə olduğu zaman çıxarmışdı. Bu, absurdun absurdı idi. Bunu ancaq qorxulu yuxurlarda yudurmaq olardı. Amma onlar mənim problemimi həll etmədilər. Bilirsiz, Ermənistən o qədər balaca ölkədir ki, orada hər bir insanın yerini asanlıqla tapmaq olar. Məsələn, mən heç bir dövlət qurumunun yardımını olmadan isənən şəxsin yerini tapa bilərəm. Müvafiq qurumlar da mənim hərada yaşıdığımı, hərada olduğumu bilirdilər. Odur ki, problemlər yarandı və mən də sərhədi keçmək məcburiyyətdən qaldım. Öz işlərimle bağlı. Axi mənim hüququm var ki, öz işlərimə görə harasa ge-

fiəliyyətələrə məşğul olacağımıla bağlı narahatlıq vardi. Ölkə daxili bənər etmək demək olar ki, məmən deyildi. Çünkü əger bu fəaliyyətələrə bağlı in kiçik addımları atmağa başlasan, yumşaq desək, sənə "iş tikirər". Sən dərhal istintaqa, məhkəməyə cəlb edilirsin və sair. Hətta sizə daha artıgnı deyim. Mənə bir il şərti iş də vərib Ermənistən hakimiyyəti. Guya mən terror aktı ilə bağlı yalançı şahid ifadəsi vermişəm. Onlar hardan bilirdilər ki, mən bu ifadəni yalandan vermişəm? Düşündür ki, bununla məni susduracaqlar.

- *Nəyə görə ikinci ölkə olaraq Azərbaycanı secdiniz? Bir erməni olaraq sizin başqa alternativləriniz də ola bilərdi - məsələn, Rusiya....*

- Xeyr, mənim heç bir alternativ yox idi. Mənə şəxsiyyətimi təsdiqləyən heç bir sənəd vermişəm. Mən bu barədə məhkəməyə də müraciət etmişdim, amma bir faydası olmadı. Bu yaxınlarda Ermənistən "OVIR"-in bir səlahiyyəti nümayəndəsi demişdi ki, guya problemin həlli üçün mənim məhkəməyə müraciət etmə yəterlidir. Cənablar, mən sizə deyin-

luq şuarları ilə zombileşdirmək mümkün olsun. Mənim 22 yaşım yoxdur ki. Bu güne qədər çoxlu sayda azərbaycanlı dostum olub və Azərbaycan mentalitetinin nə demək olduğunu bilirəm. Mənim illərim mənim baqajımdır deyə bilərem.

- *Ermənistən hakimiyyəti Azərbaycanı, azərbaycanlıları millətinə necə təqdim etməyə çalışır?*

- Ilk növbədə qatı düşmən kimi. Və əger düşmən azərbaycanlılarının elinə düşsə, onunla necə davrana bilərlər... Bu məsələdə

(əvvəli səhifə 11-də)

- Sizin mühafizinizla konkret məşğul olan şaxs var?

- Mən ona cangudən, mühafizəçi deməzdim. Amma məni Azərbaycan hayatı ilə tanış edən, məni hər yerde müşayiət edən biri var. Məsələn, mən mağazaya tək gedə bilirəm ki. Gərək kimse məni tanış etsin.

- Bakı ilə tanış etdilər sizi. Təəssüratlarınız necədir?

- Mənim şəhəri tanımaq, burda gəzmək üçün 15-20 gün vaxtim oldu, sonradan işə çıxdım. Qız Qalasını gördüm, şəhərin mərkəzini, Bakı Bulvarını gəzdim. Hər yer necə təmiz və gözəldir. Kitabxanaya çevrilmiş erməni kilsəsində oldum. Orda erməni əlyazmaları, ədebiyyatları necə səliqə ile saxlanılır, ona şahid oldum. Təəssüratlarım yüksəkdir.

- *Bəs azərbaycanlılarla ermənilərin həyat tərzini, yaşam standartlarını müqayisə edə bilərsiz? Fərqli nədədir?*

- Müşahidələrimə əsasən deyə bilərəm ki, Ermənistanda hər kəs yüksək əsəb gərginliyində yaşayır. Bunu bir qram belə şşırtırmır. Bütün xalqın əhvalı budur. Çünkü Küçədə gördüğün, qısaq ünsiyətdə olduğun hər insandan bu gərlər də, qurbanların 130 nəfər-

ginlik yağır. Hətta hakimiyyətdən qidalananlar, özü də yaxşı qidalananlar da fərqindələr ki, total yalanın, gərginliyin, təhqirliyin içərisində yaşamaq mümkün deyil. Hər ne qədər maddi güzərən insanın yaşaması üçün vacibdir, mənəvi durum, ruh sakitliyi ondan da vacibdir. Bu durumu Azərbaycandakı ilə müqayisə etmək istəmirəm. Çünkü müşahidələrim yeterli deyil, xalq arasında olmamışam. Amma hazırda ətrafında olan insanları müşahidə edib, deye bilərəm ki, burda o dəhşətli qayğılar, yüklenmə, gərginlik yoxdur. Bəli, indi həmiya çətindir, dünyada qlobal böhran var. Ermənistandakı kimi yüksək gərginlikse burda yoxdur. Axi Ermənistanda təkcə maddi böhran deyil. İnsanların öz həyatına, gələcəyinə inamı yoxdur, sabah onları vurub öldürə bilərlər və heç kəs üçün bunun önemi olmaz. Mən Ermənistanda hakimiyyətini anlamır. Onlar Türkiyəyə erməni genosidi ilə bağlı etiraz edirlər. Halbuki özləri öz xalqımıza qarşı bunu daha "yüksek seviyyədə" icra ediblər. 2008-ci ilin 1-2 mart tarixində mənim hakimiyyətim etiraz edən insanlara, içinde də mən, güllə atdı. Rəsmi məlumatlarda guya 12-13 nəfərin qətlə yetirildiyini desələr də, qurbanların 130 nəfər-

"Serj Sərkisyan psixoloji xəstədir"

Bakıdakı erməni jurnalistdən sok açıqlamalar



dən çox olduğu da deyilir. Mən dəqiq rəqəm deye bilərəm, amma yüz faiz 12-13 nəfər deyildi. Mənim gözlərim 50-dən çox adamın ölümünü şəxsən görmüşdə. Mən şəxsən genosidi yaşamışam. Onda bunlar hansı haqla Türkiyə qarşısında genosid iddiası qaldırırlar? Mən tıq nedir?

- *Sizin addımlarınızı təkrarlayacaq ermənilər varmı ölkənizdə?*

- Artıq gələn var və gələ de bilərlər. Niyə də yox? Mən seçilmiş deyiləm ki. Mənim kimi çox adam yolunu burdan salabilər. Hazırda bizim Bakıda (!-red.) Sergey Cularqyan var.

- *Azərbaycanla Ermənistanda Dağlıq Qarabağ konfliktinin həlli yolunu necə görürsüz?*

- Mənim bu suala bir cavabım var. Nə qədər ki, Serj Sərkisyan hakimiyyətdədir, bu

problemin həll yolu yoxdur. O, hakimiyyətdə olduqca münaqışə daha da dərinleşəcək, daha da uzanacaq. Çünkü Qarabağ münaqışəsi onun çörəyidir, o, bununla qidalanır. O, qeyri-adekvatdır, psixoloji xəstədir. Onunla bir dəfə üzbeüz dayanmaq kifayətdir ki, bu problemləri hiss edəsən. Bu adam bir çox psixoloji xəstəliklərdən, eləcə də özündən razılıq xəstəliyindən əziyyət çəkir. Adı bir vətəndaş yaxınlaşdır ondan soruşur ki, cənab prezident, niyə seçkiöncəsi sizini görmək, sizə öz problemlərimizi demək bu qədər qeyri-mümkündür? Onda dərhal özündən razı üz ifadesi yaranır və deyir ki, "bəs siz nə fikirəsizdir? Necə olmalı id ki?" Axi sən kimsən? Danışmağı bacarmır, təhsili yoxdur, dress kod anlayışından uzaqdır. Bu özündən razılıq nedən qaynaqlanır? Hətta ölkədə bu

söhbət də geniş yayılıb ki, Sərkisyan ciddi şəkildə narkotikadan asıldır. Bu, bəzi fotolar dan da görünür. Gözlərindən, üz ifadələrindən bəllidir. Oyunbazzır (iqroman) adam, bu isə ciddi psixoloji problemidir. Və bu cür adam indi ölkənin taleyini həll etməyə iddiadir. Mən buna imkan verməyəcəm.

- *Vətəninizdə sizin bu addımla bağlı reaksiya necədir? İctimai ray bu haqda nə deyir?*

- İlk vaxtlar hakimiyyətin antitəhlükəli sayesində mənim satqın, vətən xaini obrazımı yaratmışdır. Amma indi insanlar həqiqəti anlamağa başlayırlar. Ermənistandan olan dostlarımıla yarışıram. Onlar deyirlər ki, artıq əvvəlki əhval yoxdur, insanlar səninkən bağlı gerçəyi görməye başlayıblar.

□ **Sevinc TELMANOZI**

Fotolar: Məgrur MƏRDİNDİR

"Freedom House"un Azərbaycan haqda tənqid hesabatına ikili baxış

Fərəc Quliyev: "Bu təşkilatları bir çox dövlətlər əllərində alət ediblər"

Mirvari Qəhrəmanlı: "Belə hesabatların qərəzli olduğunu deyənlər fikirlərini əsaslandırmalıdır"

Bəzi beynəlxalq hüquq-müdafia təşkilatlarının Azərbaycan hakimiyyətinin ünvanına tənqidləri səngimək bilmir. Günlər önce Nardaran məbuslarına oxunan ağır cəzalara görə ölkə iqtidarından hədəfə alan "Human Right Watch" təşkilatının ardınca indi də "Freedom House" öz tənqidli hesabatını açıqlayıb.

Təşkilatın "Dünyada Azadlıq 2017" adlı hesabatında 195 ölkədəki vəziyyət təhlil olunub. "Freedom House" yazır ki, Avrasiyasının Azərbaycan, Qırğızistan və Tacikistan kimi ölkələrində hökumətlər "iqtisadi və siyasi qeyri-müəyyənlik şəraitində də öz hakimiyyətlərini möhkəmləndirməklə məşğul olublar".

Qurumun Nyu-Yorkdakı sözçüsü Sarah Repuccinin sözlərinə görə, 2016-cı ildə Azərbaycanda keçirilmiş referendum əsas etibarile cəmiyyətə əlib. Hesab edirəm ki, bu təşkilatları bir çox dövlətlər alət ediblər. İnsan haqları, media azadlığı kimi terminləri işə salıb, bir sıra ölkələri sixışdırmaq, təzyiq al-



Hökumət təmsilciləri bir qayda olaraq, belə dəyərləndirmələrin qərəzdən doğduğunu qeyd edirlər. Hüquq müdafiəçilərin də fikirlərində fərqliliklər var.

Milli Dirçəliş Hərəkatı Partiyasının sadri, deputat Fərəc Quliyevin sözlərinə görə, belə təşkilatlar kimlərinə əlinde bir maşadır: "Özlərinə aidiyəti olmayan sonluq axtarırlar. Hesab edirəm ki, bu təşkilatları bir çox dövlətlər alət ediblər. İnsan haqları, media azadlığı kimi terminləri işə salıb, bir sıra ölkələri sixışdırmaq, təzyiq al-

mövcuddur. Büyük dövlətlər küləvi şəkildə insan haqlarının pozulduğu yerləri nezərdən qaçırlar, miqrantları ölkələrinə buraxırlar, İslama qarşı yürüş edirlər. Azərbaycanla bağlı heç bir mənbəyə söykənmədən bu cür bəyanatlar verirlər. Ölkə daxilindən onlara informasiya ötürən bəzi QHT-lər var. Onların informasiyaları əsasında fikir bildirirlər. Orada sadalanın amillər böyük dövlətlərin demokratiya adı altında əllərində alətə çevrilir. Bu cür yollarla bizim kimi ölkələri künçə qoymaq, istadıklarını diktə etdirmək isteyirlər".

Deputat bütün beynəlxalq təşkilatların ölkəmizlə bağlı bu cür bəyanatlarının olmadığını da qeyd etdi: "Ötən il və bu ilin əvvəllərində bəzi beynəlxalq təşkilatlar Azərbaycan-Ermənistən arasındakı münaqışə ilə bağlı ölkəmizin haqq səsini müdafiə edən mövqeləri ortaya qoyular. Bir QHT-nin mövqeyi Qərbin mövqeyi kimi qəbul edilə biləməz. Bir dövlətin daxilindəki təşkilatın da mövqeyi həmin dövlətin mövqeyi kimi qəbul oluna bilmez. Azərbaycanın Avropa dövlətlərinin her biri ilə normal münasibətləri var. Azərbaycan əlindən gələn hər şeyi edir. Bərabər və ikitərifli münasibətlərə səmimiyyətini artıq ortaya qoyub. Ölkəmiz eley bir nöqtədə yerləşir ki, dünən yənə daim bura uğrunda mübarizəsi gedir. Ermənistən kimi Azərbaycanı da öz vassallına çevirmek üçün Rusyanın təhdidləri var. Amma Azərbaycan daim müstəqil siyaset yürüdəcəyini bəyan edib. Baş verənlər Azərbaycanın daxilində yaşınanlarla bağlı deyil".

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, bu cür hesabatların qərəzli olduğunu deyənlər fikirlərini əsaslandırmalıdır: "Ümumiyyətə, her hansı hesabata qarşı tərəf həmişə "qərəzli" şeklinde münasibət bildirir. Anlaşılandır. Amma düşünürəm ki, belə hesabatın yازılmasına səbəb müəyyən dövlət qurumlarının fəaliyyətidir. Bunun qərəzli olduğunu sübut etmək üçün isə əsaslandırılmış cavab vermək lazımdır. Onu da qeyd edim ki, beynəlxalq təşkilatların hesabatları öz müşahidəleri əsasında deyil, yerli QHT-lərin verdiyi məlumatlar əsasında formalışır".

□ **Cavansir Abbaslı**



Sühl Platformasının Katibliyi və internet resursları fəaliyyətə başlayıb

Ermənistən-Azərbaycan Sühl Platformasının Katibliyi və internet resursları fəaliyyətə başlayıb. Sühl Platformasının Katibliyindən APA-ya verilən məlumatə görə, 6 dekabr 2016-cı ildə bir qrup erməni və azərbaycanlı vətəndaş cəmiyyəti fəali Ermənistən-Azərbaycan Sühl Platformasını təsis edib.

Platformanın yaradılmasının məqsədi Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqışəsinin sühl yolu ilə həlli prosesine töhfə verməkdən ibarətdir. Platforma qarşısında duran vəzifələrin daha effektiv şəkildə icrası üçün işçi organ olan katiblik yaradıb. Ermənistən tərəfdən Suzan Ciganyan, Azərbaycan tərəfdən Orxan Nəbiyev platformanın katibliyinin həmkoordinatoru təyin olunub. Eyni zamanda platformanın internet saytı, feysbuq və twitter hesabları (<http://www.arm-azpeace.com>; <https://www.facebook.com/ArmAzPeace>; <https://twitter.com/ArmAzpeace>) yaradılıb və onlar bu gündən fəaliyyətə başlayıb. Sühl platformasının fəaliyyəti ilə bağlı məlumatları bu informasiya resursları vasitəsilə əldə etmək olar.

"Tezliklə artıq vergi ödəmələri leğv oluna bilər". Bunu "Azerbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda vergilər naziri Fazil Məmmədov deyib.

"Cənab prezidentin verdiyi qanunvericilik aktlarına və mənə verdiyi şifahi göstərişlərə əsasən artıq ödəmələr sistemi tezliklə leğv olunacaq. Amma qanunvericilikdə nəzərdə tutulanlar istisna olmaqla", - deyə nazir bildirib.

Fazil Məmmədovun bu açıqlaması mətbuatda birmənali qarşılıqlı olmayıb. Ekspertler hesab edir ki, nazir eləvə ödənişlər deyərkən qeyri-rəsmi ödənişləri, rüşvəti nəzərdə tutur. Bir nazirin bu cür etiraf etmesi isə əslində bu günə qədər vergi sistemindəki real vəziyyəti göstərir.

Iqtisadçı ekspert, hüquqşunas Əkrem Həsənov "Yeni Müsavat"ın açıqlamasında bildirdi ki, "Artıq vergi ödəmələri" adlı məfhum nə qanunvericilikdə, nə də Vergi Məcəlləsində var: "Bu na görə də nazirin nəyi ehtiya etdiyi aydın deyil. Ağla gələn yeganə şey qeyri-rəsmi ödənişlər, nəyi vergi işçilərinin faktiki rüşvət kimi yiğdiyi pullardır. Gizli deyil ki, bu hallar əvvəller çox idi. İndi azalıb, amma var, xüsusile

Nazirdən "Artıq vergi ödəmələri" etirafı - niye yığıldı, niye dayandırılır?

Ekspertlər Fazil Məmmədovun ilginc açıqlamasındaki motivi şərh edirlər

orta və iri sahibkarlara münasi-bətdə. Amma səhəbet bundan gedirse, çox təəccüblüdür. Belə cixır ki, nazir rehbərlik etdiyi qurumda qeyri-rəsmi ödənişlərin olduğunu etiraf edir. Halbuki həmin ödənişlər xeyriyyəciliyə sərf olunubsa (*yeni kiminse cibinə getməyib*) belə, yenə qanun-suzdur, korrupsiyyadır. Korrupsiya isə cinayətdir. Belə əməllərə yol verenlər məsuliyyətə cəlb edilməlidir. Hüquqi tərfi budur ki, Baş Prokurorluq dərhal istintaqa başlamalıdır və nazirdən izahat almalıdır ki, son qoyulası bu əməli əvvəller kimlər edib, nə vaxt, hansı həcmədə və s. Bunu

kim bilib və ört-basdır edib? Həmin şəxslərin hamısı cinayət məsuliyyətinə cəlb olunmalıdır. Əlbəttə, eger nazir məhz bunu ehtiva edibse və sözlərinin başqa mənası yoxdurسا...

Iqtisadçı eksperti Natiq Cəfərli isə bildirdi ki, iqtisadi və ziyyət çətinləşdikcə hökumət etirafı başlayıb: "Çox şəffaf şəkildə bəzi məsələlər etiraf olunur. Gömrükle bağlı da bu cür etiraflar edildi, idxlə-ixrac əməliyyatlarının kifayət qədər azalmasına baxmayaq, gömrük orqanlarının vergi ödəmələri 40 faizə yaxın artıb. Bu da dolayı ilə sübut edir ki, əvvəller

qeyri-qanuni yollarla ölkəyə mal getirənlər azalıb. Son dövrədə legal ödənişlərin həcmi artıb. Vergilər nazirinin de belə bir bəyanat vermesi də o deməkdir ki, biznesden qeyri-qanuni şəkildə ödənişlərin alınmasına son qoyulacaq. Burada bir önəmlı məqam ondan ibarət ola bilər ki, bəzən kommersiya qurumlarından vergilərin əvvəlcə ödenilməsi, sonradan əvəzləşdirilməsi xahiş olunurdu. Bəzən büdcədə kəsirlər olanda vergi orqanları xahiş edirdilər ki, şirkətlər öncədən ödəmələr etsinlər. Sonradan il sonunda və ya rüb sonunda



əvəzleşmələr aparılırdı. Ola bilər ki, nazir bu məsələyə de toxunaraq belə bir açıqlama verib. Çünkü qanunvericilikdə əlavə vergi ödənişləri deyilən bir anlayış yoxdur. Əgər belə bir vergi yığılibsa, bu, qeyri-qanunidir".

□ Nərgiz LİFTİYEVA

Badamdar qəsəbəsinin yeganə məscidi bağlandı



Badamdar qəsəbəsində yerləşən "Hüseyniyyə" məscidi 2 aydır ki, bağlanıb. Musavat.com-un müxbiri adıçəkilən məscidin hansı səbəblərdən dolayı bağlandığını öyrənməyə çalışıb.

"Neftçilər" küçəsində yerləşən "Hüseyniyyə" məscidi 12 ildir ki, fəaliyyət göstərir. Məscid sadə vətəndaşların vəsaiti hesabına təmir olunub. İkimərtəbəli yaşayış binasının alt mərtəbəsində yerləşir. Yüksek standartlara cavab verməsə də, məscid qəsəbədə yüzlərlə insanın ibadət məkanıdır. "Fatiməyi Zəhra Hüseyniyyəsi" adlanan məscid əsasən şəhərətənən olan insanlar gelir. Bura həm də Badamdar qəsəbəsi Dini icməsi kimi fəaliyyət göstərir. Tanınmış din xadimlər, axundlar dini bayramlarda, Məhərrəmkilər günlərində buraya gelib, dini mözələr veriblər.

Məscidin qapısı bağlı olduğundan etrafda olan sakinlərən buranın bağlanması səbəblərini öyrənməyə çalışıdıq. Bəzi sakinlərin iddiasına görə, məscidde baş veren oğurluq hadisəsindən sonra buranın fəaliyyəti dayandırılıb. Onların sözlərinə görə, məscid açıq olan zaman naməlüm şəxslər içəriyə daxil olub, xalça oğurlayıblar. Bundan əlavə, məscid yaşayış binasının altında yerləşdiyindən terror təhlükəsi də nəzəre alınıb.

Ərazidə olduğumuz zaman məscidə Hacı Rəşad adlı axundun nəzarət etdiyini öyrəndik. Adının çəkilməsini istəməyən şəxs məscidin bağlanması səbəbini belə izah etdi: "İki aya yaxındır ki, məscidin fəaliyyəti dayandırılıb. Ne kişiler, nə də qadınlar olan yer açıqdır. Hər iki tərəfi de bağladılar. Bildiyim qədəri məscidin lisenziya problemi var. Guya hökumətdən icazə vərəqi olmalı imiş. Bu neçə ilde problem olmadı, indi yada düşdü bu məsələ...? Mən özüm də ibadət üçün tez-tez buraya gəlirəm. Bu vaxta qədər belə halla rastlaşmamışdım. Badamdar qəsəbəsində yeganə məscidi dimiz var idi. Onu da bağladılar".

Məscidin axundunun əlaqə telefonunu əldə edə bilsək də, mobil nömrəsinə zəng çatmadı.

Məscidin bağlanması səbəbini öyrənmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva ilə əlaqə saxlıdı. Y. Əliyeva bu barədə elektron ünvanına yazılı şəkildə müraciət etməyimizi bildirdi.

Lakin iki gün ərzində suallarımız cavablandırılmışdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mövqeyini dərc etməyə hazırlıq.

□ Məgrur MƏRD
□ Fotolar müəllifindir

Manat qısa müddətə bahalaşa bilər

Ekspertlər dolların və manatın yaxın bir neçə ayda vəziyyətinin hansı həddə olacağını proqnozlaşdırır...

Milli valyutanın hər hərəcadə ucuzlaşması narahatedici məqam kimi vurğulanır. Ekspertlər bildirirlər ki, manatla bağlı əslində "üzən məzənnə" siyasetinə keçilməməsi ciddi problemlər yaradır. Üstəlik, manatla bağlı ucuzlaşmanın hara qədər davam edəcəyi də dəqiq deyil, ehtimallar isə bir-birini tamamlamır.

Ekspert Əkrem Həsənov məsələ ilə bağlı bildirib ki, manatın məzənnəsi ile bağlı qısamüddəti proqnoz çok çətindir: "Çünki burada inzibati amil, yeni Merkezi Bankın istəyi həlledicidir. Buna görə də en yaxşı halda 6 aylıq proqnoz, normal halda isə azı 1 illik proqnoz vermək olar. Uzunmüddəti perspektivdə isə Merkezi Bankın inzibati resursu çox mehdudur və her şeyi bazar həll edir. Qeyd edilənləri nəzərə alaraq, bilin ki, ilin sonuna dek manat hələ xeyli ucuzlaşacaq. Səbəbi də bəlliidir: valyuta gəlirlərimiz azalır. Azalan əmtəənin qiyməti isə bahalaşmağa məhkumdur.

Neftin qiymətinin artmaması və neft hasilatımızın azalması, üstəgəl, yaşadığımız iqtisadi böhran valyuta gəlirlərimizi azaldır və azaldacaq. İstehlak etdiyimiz əksər malları xaricdən dollarla əldə etdiyimiz üçün qiymət artımının davamı da qaçılmazdır. Uczulaşma yalnız daşınmaz əmlak bazarında olacaq, özü də kəskin şəkilidə, cünti həmin bazardakı yüksək qiymətlər dollar bolluğu nəticəsində şüşənin neticəsidir. Buna görə də hazırda daşınmaz əmlak almaq məslehet deyil, hətta qiymət səza əlverişli görünse də. Bəli, dünənki qiymətlə müqayisədə indi qiymətlər ucuzdur, amma



sabahki qiymətlərlə müqayisədə hələ də xeyli bahadır".

Ekspert bildirib ki, əhalinin uzunmüddəti pul ehtiyatını xaricinə valyutada saxlaması məsələtədir: "Amma azı 1-2 aylıq xərcini manatda saxlayın. Son manatının xaricinə valyutaya çevirməyin. Çünki böyük ehtimalla sürətə davam edən cari devalvasiya yaxında bir müddət, bir neçə aylıq dayanacaq və hətta ola bilsin ki, manat bir az bahalaşacaq da. Neticədə vətəndaşa manat lazımlı olanda, onu daha baha alacaq. Qısamüddəti, 1-6 aylıq perspektivdə hər şey ola bilər. Uzunmüddəti perspektivi rəhbər tutmaq lazmıdır".

Ə.Həsənov dollar kreditlərə bildirib ki, tövsiyesi dəyişməzdir: "Məhkəmələrdə mübarizə aparmalı, bankları çələdərək güzəştərərək məcbur etməlisiz. Başqa yolunuz yoxdur! 2015-ci ilən bari yazırı: vaxt bankların eleyhinə, borduların lehine işləyir. Ən azı ona görə ki, banklar zəifləyir və tam məhv olmamaq üçün kompromisə getməyə məcbur olur".

Ekspert Vüqar Bayramov isə bildirib ki, ABŞ prezidenti Donald Trampin dollarlı bağlı açıqlamaları global birjaldarda dünya pulunu ucuzlaşdırıb: "Yanvarın 31-de dolları aparıcı valyutalarla nisbətən son 12 heftədə en aşağı məzənnə ilə təklif edilib. Avro dollara nisbətən dünən 1,08 dollaradək bahalaşa da bilib. Doğrudur, sonrakı gün yenidən birjaldarda stabililik yaranıb və hətta dolların cüzi möhkəmlənməsi də müşahidə edilib. Trampin istəyi sadədir: ucuz dollar ABŞ üçün daha çox ixrac imkanları və az idxlə deməkdir. Bununla həmcinin Birleşmiş Ştatlar əzəli iqtisadiş rəqiblərini, o cümlədən Çin, Avropa Birliyi və Yaponiyani da zəiflətmək istəyir. Amma reallıq budur ki, dolları aparıcı valyutalarla və eləcə də avro nisbətən kəskin ucuzlaşdırmaq elə də asan deyil. "İki ölkə" modelinə uyğun olaraq ABŞ-in iqtisadi rəqiblər də qabaqlayıcı tedbirler heyata keçirəcəklər. Amma Tramp və onun komandası bu məsələdə ırsları olarsa, o zaman dolların diğər aparıcı qlobal valyutalarla nis-

□ RÖYA

Yol polisi sürücülərə müraciət edib

Yol polisi yolların buz bağlaması ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumatata görə, qarlı və şaxtalı havada sürücülərdən son dərəcə diqqətli olmaları tövsiyə olunur.

Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün tekər və işq faralarını uyğun hala getirməyi, avtomobilinəndə zəncir, dərti kəndiri və s. lazımı avadanlıqların olmasına təmin etməyi, təqib məsafəsinə diqqət edərək mecbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı, "ABS" tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən istifade etməməyi, nəqliyyat vasitələrinin hərəkət süretilini hava şəraitinə uyğun seçməyi tövsiyə edib. Əks təqdirdə, nəqliyyat vasitəsi yol hərəkətində iştirakdan kənarlaşdırılmaqla sürücü inzibati məsuliyyətə cəlb ediləcək.

Məlumatda həmçinin bildirilir ki, son günlər aparılan müşahidələr göstərir ki, asfalt örtüyünün buz bağla-



digi vaxtlarda yoluñ hərəkət hissəsində qalmaqla başqa hərəkət iştirakçılarının, xüsusi təcili tibbi yardım, qəza-xilasətmə və digər operativ nəqliyyat vasitələrinin də çağırış yerinə getməsinə mane olan avtomobilinən əksəriyyəti texniki cəhətdən nasaz olan, qış mövsümüne uyğun olmayan və protektorları yeyilmiş şinlərlə təchiz edilmiş nəqliyyat vasitələridir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gecə respublika əraziində şaxta olacaqı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.

Kisilər!!! Axırıcı şans!!!

İsrail təbabəti tətbiq edilir!


Əgər Siz nə Azərbaycanda, nə de xaricdə heç kim kömək edə bilməyibsə, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətə və tam müalicəsinə d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zeiflik, meyilin və ereksiyanın azalması tam impontensiyədək (yaşdan və səbəbdən asılı olmayıraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayıraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vezin böyüüməsi və ya kiçilməsi
- * Prostat adenomasi (vəzidə düyünlərin əmələ gəlməsi)
- * Cinsi vəzilərin-xayaların böyüməsi və ya kiçilməsi
- * Qasıl-xayalıqda sizilti, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- * Cinsi üzvün düyünlə birdən əyilməsi (Peyroni xəstələr)
- * Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkisafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Yuxusuzluq və yuxu pozuntuları
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar
- * Saçların bütün formalatda tökülməsi. Sizanaqlar
- * Yuxuda ikən və yuxudan qalxanda qan təzyiqinin yüksək qalxması
- * Boyun, baş, bel, ayaq ağrıları və osteoxondroz
- * Onurğa sütununun yırtığı, quluncların dərmənsiz müalicəsi

Hekimə zəng etmək üçün (saat 11.00-dan sonra)

Tel: (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.



Rusiyada azərbaycanlı avtoriteti güllələyib öldürdülər

Rusiyada azərbaycanlı avtoritet başından güllələnərək öldürülüb. "Report"un xəbərinə görə, hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb. Belə ki, Surquş şəhərində "Kafe Rus" işə obyektində azərbaycanlı avtoritetlər arasında yığıncaq ("sxodka") olub.

Avtoritetlər arasında mübahisə düşüb. Nəticədə Ağdam rayonu 1971-ci il təvəllüdü Siyavuş Zeynalov başından güllələnərək öldürülüb. Hadisədən sonra qətli törədən şəxs kafedən çıxaraq qaçıb.

S.Zeynalovun meyiti Moskva-Bakı reysi üzrə hərəkət edən təyyarə ilə dünən günorta saatlarında Bakıya gətirilib.

Faktla bağlı Rusyanın hüquq-mühafizə orqanları arasında aparır.



Beyləqanda maşın su kanalına düşdü: sərnişin suda boğuldı

Beyləqanda yol nəqliyyat hadisəsi baş verib. Baku.ws xəbər verir ki, yoluñ buz bağlaması nəticəsində avtomobil yol kənarındaki su kanalına düşüb. Nəticədə avtomobile olan 5 nəfərdən 4-nün həyatını xilas etmək mümkün olsa da bir nəfər dünyasını dəyişib.

Gəncədə mikroavtobus aşib, olən və xəsarət alanlar var

Gəncədə mikroavtobus aşib. APA-nın qərb bürosunun verdiyi məlumatata görə, hadisə Gəncənin şərqi çıxışında qeydə alınıb. Gəncədən Bakı istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus aşib.

Hadisə zamanı avtomobildə olan şəxslərdən biri, 1985-ci il təvəllüdü Elşad Tağıyev olmuşdur, üç nəfər böyük, iki nəfər azyaşlı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Qəzaya yoluñ buz bağlamasının səbəb olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polisi İdarəsində araştırma aparılır.

Azərbaycanda iki nəfəri öldürən şəxs tutuldu

Tərtərde töretdilən iki qəlin üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinən APA-ya verilən məlumatata görə, nazirliyin Baş Cinayət Axtarışı İdarəesi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəesi və Tərtər Rayon Polis Söbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 11-də Tərtər rayonu sakini Səxavət Musayevi döyərək qətlə yetirmezdə şübhəli bilinen Səxavət Orucov tutulub.

Ötrafında aparılan əməliyyat tədbirləri ilə onun 2014-cü il fevralın 19-da Sənən Mirzəyev təfəngdən atəş açaraq qətlə yetirməsi de müəyyən edilib.

80 yaşlı kişi evində yanaraq ölüb

Bakıda yaşayış evi yanıb. APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, 7-ci mikro-rayonda qeydə alınıb. Həmin ünvanda yaşayış, 1970-ci il təvəllüdü Gülərə Məlikova yaşadığı binanın 4-cü mərtəbəsində özünü atıb. Nəticədə ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araştırma aparılır.

Bakıda saxta diplomu 700 manata satan şəxs saxlanıldı

Bakı Dövlət İqtisadiyyat Kollcisinin saxta diplomunu satan şəxs saxlanılıb. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağcabədi şəhərində yaşayan Kəlbəcər şəhər sakini Orxan Isayev Bakı Dövlət İqtisadiyyat Kollcisinin saxta diplomunu Xirdalan şəhərində 700 manata saxlanılıb.

Faktla bağlı araştırmalara başlanılıb.

İki məhkum həbsxanada öldü

Azərbaycanda iki məhkum ölüb. APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalice Müəssisəsində qeydə alınıb. Orada müalice alan məhkumlar - 1964-cü il təvəllüdü Əli Yusif oğlu Bayramov və 1971-ci il təvəllüdü Şükür Zeynal oğlu Quliyev xəstəlik səbəbi ilə vəfat ediblər.

Qeyd edək ki, Ə. Bayramov ləğv olunmuş Milli Tehlükəsizlik Nazirliyinin (MTN) 2015-ci ilin fevralında həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, bir qrup şəxslə əlib olaraq Ukraynanadan Azərbaycana 24 kilogram narkotik keçirərək saxlanılıb. Ş. Quliyev isə 2016-ci ildə oğurluq üstündə Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən yaxalanıb.



Havalaların qarlı-saxtalı keçməsi həm paytaxt Bakıya, həm də regionlara bir çox problemlər gətirib. Adəton belə hava şəraitində mənzillərə qazın, suyun, elektrik enerjisinin verilməsi ilə bağlı problemlər yaranır.

Yolların buz bağlaması isə hərəkətə çətinlik yaradır. Bəs görənən, bu durumun yaranacağını öncədən nəzərə alan dövlət qurumları hansı tədbirlər görürlər?

Bu sualla bir neçə dövlət qurumunun mətbuat xidmeti ilə əlaqə saxlaşdırıq. Onlar bildirdilər ki, havanın şaxtalı keçməsi ilə bağlı proqnozları alan kimi gücləndirilmiş iş rejiminə keçiblər və kommunal xidmətlərdə, yollarda problemin yaranmaması üçün bütün imkanlarını səfərə ediblər.

"Azərvavtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Yeni Müsavat" açıqlamasında bildirdi ki, yollarda problemin yaranmasının əsas səbəbkəri hazırlıqsız sürücülərdir: "Biz sahər tezdən yollardayıq, facebook sosial şəbəkəsi vasitəsilə canlı yayımarda da edib, yollardakı vəziyyəti insanlara göstərdik. Bakı-Sumqayıt yolu, Dairəvi yolu, Mətbuat prospekti, Bakı-Şamaxı yolu, 20 Yanvar dairəsi və digər yollarda heç bir problem yoxdur. Yollar açıqdır, texnika-lar işləyir. Dünən gecədən se-

Dövlət qurumları hava şəraiti ilə əlaqədar hərəkətə keçdi

"Azərvavtoyol", "Azəriqaz", "Azərişiq" və "Azərsu" problemlərin olmayıacağını vəd edir, amma...



75. Bu qaynar xəttə hansı ərazilərdən sığnallar daxil olursa, texnikalarımız oraya göndərilir".

Lakin fevralın 1-də səhər saatlarında işe gelən "Yeni Müsavat"ın əməkdaşları Bakı-Sumqayıt yolunda bir sərəzilərdə (Masazır dairəsində, Xirdalan dairəsində və avtovağzalın qarşısında) yolun təmizlənməməsi səbəbindən maşınların hərəkətində çətinlik yaranmasının və tixacın şahidi olublar...

"Azəriqaz" İB-in mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev isə "Yeni Müsavat" açıqlamasında son günə qaza tələbatın artlığındı və qaz verilişinin de buna uyğun hayata keçirildiyini dedi: "Həzirdə "Azəriqaz" İB hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində işləyir. Ləzim olan yerlərdə, o cümlədən qaynar xəttde, digər briqada-

larımızda işçi sayı artırılıb. Hər hansı bir qəza hadisəsi baş verməyib. Qaynar xəttimizə daxil olan müraciətlər əsasən saygıcıclarla bağlı olub ki, bu da kütłəvi hal daşıdır. Problem koda düşənlərlə bağlı yaşıanıb. Havalardan soyuq keçdiyi müdəddətde saygıcıların elektronik hissəsində klapanın açılıb bağlanması problem yaranıb. Daxil olan müraciətlər üzrə yerli xidmətlərə yönəldirilir, dərhal müdaxilə edilir və baş veren çatışmazlıqlar aradan qaldırılır. Təbii qazın verilişində heç bir məhdudiyyət yoxdur. Havalardan qarlı-saxtalı keçdiyi günlərdə planlı işlərin görülməsi nəzərdə tutulmayıb. Təbii qaza olan tələbat da artıb. Ötən günlərlə müqayisədə bu gün təbii qazın verilişində 1 milyon 150 min kubmetr artıq qaz verilib. Tələbat artıqca təbii qazın verilişində də artım olacaq".



"Azərişiq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə "Yeni Müsavat" açıqlamasında paytaxtda və regionlarda normal enerji təchizatının olduğunu və yaranan problemlərin operativ qaydada aradan qaldırıldığını diqqətə çatdırıb: "Bizim payız-qış mövsümüne hazırlığımız yüksək səviyyədədir və bu gün də bu hazırlıq özünü göstərdi. Yay aylarından başlayaraq bizim payız-qış mövsümüne hazırlığımız yüksək səviyyədə olduğundan indi heç bir problem yaşıanır. Hazırda Bakı şəhəri, onun ətraf kənd və qəsəbələri, o cümlədən regionlarda heç yerde problemimiz yoxdur. Hər yerde normal enerji təchizatı var. Əməkdaşlarımız abonentlərə yüksək səviyyədə xidmət göstərir. Çağrı mərkəzimiz də vətəndaşların xidmətindədir. Daxil olan zənglərə operativ reaksiya verilir. Maşın-mə-

xanızmlarımız də hazır vəziyyətdədir. Harada problem olarsa, operativ qaydada aradan qaldırılır. Bütün regionlara mərkəzdən nəzarət olunur".

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı idə bildirdi ki, ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar bu qurumun mərkəzləşdirilmiş və paylayıcı şəbəkələrində heç bir donma hali qeydə alınmayıb. Bu ana qədər bunulla bağlı qurumun zəng mərkəzində heç bir şikayət daxil olmayıb. Bakı, Abşeron və həmçinin regionlarda vəziyyət stabilidir və əhalinin su ilə təmin edilmesi davam etdirilir. Su təchizatında heç bir problem yoxdur. Fasiləli su alan fasiləli, rejimli su alan isə rejimli suyunu alır".

Bununla belə, fevralın 1-də Bakının və Abşeronun bir sıra ərazilərində qaz, işq verilişində problemlər yaranmışdı.

□ Nərgiz LİTİYEVA

Varlıların benzini yenə bahalaşdı - növbəti dalğa gəlir...

Ekspertlər bildirirlər ki, yerli istehsalın bahalaşması qəçiləməzdir, qiymət artımları olacaq...

Benzin markalarının qiymətində gözönünlən növbəti bahalaşma reallaşır. Fevralın 1-də gecə saatlarında ölkə ərazisində "Premium" markalı benzin 1,15 AZN, "Super" markalı benzin isə 1,20 AZN olub.

Artıq yanacaqdoldurma məntəqələrində "Al-95 Premium" və "Al-98 Super" markalı benzinin yeni qiymətləri tablolardan vurulub. Belə ki, "Al-95 Premium" markalı benzinin yeni qiyməti 1,15 AZN, və "Super Al-98" markalı benzinin yeni qiyməti isə 1,20 AZN müəyyənləşib. Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxlə olunur və qiyməti sərbəst tənzimlənir.

Azərbaycanda istehsal olunan "Al-92" markalı benzin və "L-62" markalı dizel yanacağının qiyməti isə Tarif Şurası tərəfindən tənzimlənir. Bu məhsulların qiymətində heç bir dəyişiklik baş vermemiş. Xatırladaq ki, ölkəyə idxlə

olunan benzinin qiyməti bundan əvvəl bu il yanvarın 13-də artıb. Həmin vaxt "Al-95 Premium" markalı benzin 1,05 AZN, "Al-98 Super" markalı benzin isə 1,10 AZN idi.

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bu iki markalı benzinin Azərbaycanda istehsal olunmaması da maraqlı nüansdır: "Azərbaycan uzun illərdir neft ölkəsi olmasına baxmayaraq, "Avro-2" və daha yuxarı standartlara cavab verən benzin istehsalını öyrənə bilmədi. Bunu Azərbaycan ərazisində qura bilmedi. Bunun nəticəsidir ki, məhz



SOCAR-in törmə şirkətidir. Rəqabəti mühit yaranmadı, əsas problemlərdən biri budur. Bir neçə şirkət Gürcüstəndə olduğu kimi, bazarda fəaliyyət göstərsə, vəziyyət fərqli olardı. Gürcüstəndə benzin bazarında onlarla şirkət var, oyunçudur. Bir-biriləri ilə rəqabət şəraitində qiymətin o qədər də artmasına imkan vermirlər. Bizi bir oyunçu var, istədiyi qiyməti də diqət edir. Dərd "Premium" markalı benzinin bahalaş-

ması deyil, dərd odur ki, neft ölkəsi "Avro-3" standartlarına cavab verən benzin istehsal edə bilmir, amma dünya çoxdan "Avro-5" standartına keçib, dərd odur ki, "Premium" markalı benzini ölkəyə tek bir şirkət gətirir. Dərd odur ki, bu sistem, xalq bir qırğışa, öz xeyrinə belə düşünüb, qərar vere bilmir".

Ekspert Qubad İbadoglu isə bildirib ki, idxlə benzinin qiymətini artırmaqla yerli istehsalın ba-

halaşmasına zəmin yaradılır: "Son artımdan sonra idxlə olunan benzinin 1 litrinin pərkəndə satış qiyməti ilə yerli istehsal arasında fərq xeyli çoxalıb. Məsələn, super markalı idxlə benzinin qiyməti yerli istehsal olan dizel yanacağının qiymətindən 2 dəfə, "A-92" markalı benzinin qiymətindən isə 1,71 dəfə yüksəkdir. Eyni zamanda manatın ucuzlaşması davam etdikcə bu fərq dəhədə yüksələcək. Bu isə yaxın zamanlarda inhisarçı şirkət tərəfindən istehsal etdiyi məhsulun qiymətinin artırılmaq məqsədilə Tarif Şurasına müraciəti üçün yeni əsəslər yaradır. Çünki inhisarçı şirkətin idxlə benzinin bahalaşmasından sonra "A-92" benzinə tələbatın artlığındı əsas götürməklə, yerli istehsal olan "A-92", Dizel, LPC markalı yanacağın qiymətini bahalaşdıracağı ehtimalı böyükdür. Bununla yanaşı, son günlər manatın ABŞ dollarına nisbətən sürətlə ucuzlaşması, yerli yanacaq istehsalının dollar ifadəsində cari qiymətlərinin qonşu ölkələrlə müqayisədə aşağı düşməsinə və onlar arasında fərqli artmasına şərait yaradır. Beləliklə də ölkələrə müqayisədə qiymətin bahalaşmasına əlavə argumentlər yaradır. Odur ki, yaxın zamanlarda bütün növ markada olan benzinin qiymət bahalaşması gözləniləndir".

□ Röya RƏFIYEVƏ